



**İSRAFİL İSMAYILOV**

*(II dünya müharibəsi vəterani, professor)*

**Azərbaycan  
nefti XX əsrde  
(hərbi-iyasi bax)**

B a k i - 2007

ÜMUMİ  
OXU XALI

30.07.2007  
152

İsrafil İsmayılov

# AZƏRBAYCAN NEFTİ

## XX ƏSRDƏ

(*hərbi-siyasi baxış*)

241506.

M.F. Axundov adında  
Azərbaycan Milli  
Kitabxanası

Bakı - 2007

İsmayılov İsrafil Zakir oğlu. AZƏRBAYCAN  
NEFTİ XX ƏSRDƏ (*hərbi-siyasi baxış*). Bakı.



030

---

ISBN №5 89-96-8-0-91-1



## **İLHAM ƏLİYEV**

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (1994-cü ilin mayından), Azərbaycan Respublikasının Baş Naziri (2003-cü ilin 4 avqustundan),

**AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ (2003-cü ilin 15 oktyabrından)**

## GİRİŞ

Azərbaycan nefti dünya siyasetində mövzusunun geniş planda işlənməsinin vacibliyi ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən tövsiyə edilmişdir və onun 1994-cü ilin əvvəlində verdiyi tapşırıqə əsasən Azərbaycanda 1994-cü ildən başlayaraq nəşr edilmiş «Azərbaycan nefti dünya siyasetində» adlı beşcildlik əsər vətənimiz Azərbaycana böyük sevgi hissi ilə yazılmışdır.

«Azərbaycan nefti dünya siyasetində» adlı bu kitabın I cildində «Oxuculara» adlı bölümədə deyilir ki, «Müstəqil Azərbaycan Respublikasının milli sərvəti olan neft ölkə iqtisadiyyatının inkişafına təsir göstərməklə yanaşı, həm də mühüm siyasi əhəmiyyət kəsb edir».

Dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin neft diplomatiyasında yürütdüyü uğurlu siyasi strategiya Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına çıxmazı üçün çox böyük perspektivlər açmışdır. Amerika Birləşmiş Ştatları və Azərbaycan Prezidentləri arasında 1997-ci ildə və sonrakı illərdə olmuş görüşlər zamanı imzalanmış çoxsaylı sənədlərdə müdafiə və hərbi əlaqələr sahəsində, energetikanın inkişafı ilə bağlı dialoqlar yaranmış və müvafiq siyasi tədbirlər işlənilər hazırlanmışdır.

Azərbaycan nefti və xüsusiylə onun əsas tərkib hissəsi olan Abşeron yarımadasının nefti haqqında Azərbaycanın alim və mütəxəssisləri kifayət qədər tədqiqatlar aparmış və kitablar yazmışlar, və çoxlu kitablar nəşr olunmuşdur. Lakin bu neftin XX əsr çərçivəsində beynəlxalq aləmdə siyasi və xüsusiylə hərbi – siyasi rolü və əhəmiyyəti haqqında əsərlər yox dərəcəsindədir. Mərkəzi kitabxanalarda adları çəkilişin R.İ.Berzinin, «Мировая борьба за нефть» (M.1922) kitabını, F.Delezinin «Neft» (fransız dilindən tərcümə, Moskva, 1923) kitabını hətta tapmaq çox çətindir.

Abşeronda ən zəngin neft yataqları Balaxanı, Sabuncu, Ramana, Suraxanı, Bibiheybət, Binəqədi, Qaraçuxur,

Lökbatan, Puta-Quşxana və Qalada yerləşirdi.

Azərbaycanın əraziləri də dünyada mühüm neft çıxarma mənbəyi kimi məşhurdur. Hələ 1901-ci ildə dünyada çıxarılmış 20 milyon tonдан bir qədər artıq neftin yaridan çoxu Azərbaycanın Abşeron-arxpelaqının payına düşürdü. Abşeronda çıxarılan neft dünyada ən yüksək keyfiyyətli neftlərdən biri kimi qəbul edilmişdir.

Azərbaycanda Xəzər dənizində ilk dəniz neft quyuşusu 1925-ci ildə qazılmışdır. Dünyada məşhur olan Neft Daşlarında isə ilk neft şəhəri yaradılmasına 1949-cu ildə başlanmışdır.

1837-ci ildə Bakı ətrafındaki Balaxanı adlanan sahədə ilk sədə neft ayırmalar zavodu, 1861-ci ildə isə Suraxanıda sənayeçi Kokorev tərəfindən məşhur rus alimi D.İ.Mendeleyevin köməyi ilə kerosin zavodu tikilmişdir.

Bakıda ilk neft emalı zavodunu 1863-cü ildə bakılı texnik Cahangir Məlikov tikdirmişdir. 1868-ci ildə Bakıda 23 kiçik neftstırma zavodu var idi. 1873-cü ildə bakılı texnik A.Təbrizov neftin fasılısız emalı prosesini işləyib hazırlamışdır. 1875-ci ildə Bakıda neft emalı müəssisələrinin sayı 62-yə çatmışdı.

XIX əsrin sonuna yaxın (1894-cü il) Azərbaycanda neft istehsalı 340 milyon puşa, yəni ABŞ-dakı səviyyəyə çatmışdı və 1901-ci il ərafəsində Azərbaycan neft hasilatında dünyada birinci yerdə çıxdı.

Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycanın Kaspi nefti» adlı böyük häcmli əsərində yazır: «Azərbaycanın əraziləri onun qeostrateji, coğrafi, hərbi-siyasi vəziyyətinə, təbii sərvətlərin müxtəlifliyinə və vəsaitləri üzrə ehtiyatlarının tükənməzliyinə görə minilliliklər ərzində dünyanın görkəmli mədəniyyətlərinin, iri etnosların, son əsrlərdə isə dünyanın ən iri dövlətlərinin diqqət mərkəzindədir». <sup>1</sup> Əsərin III bölməsi «Xəzəryani regionda geostrateji aspektlər» ad-

ları və bəhs etdiyiniz mövzu üçün xüsusi əhəmiyyət kəsb edir.

Bakıda 1863-cü ildə olmuş məşhur rus alimi D.İ.Mendeleyev özünün «Бакинское нефтяное дело» adlı kitabında (1886-cı il) yazmışdı: «Bakıda gördüklərim və öyrəndiklərim məndə belə bir fikir oyadır ki, Rusyanın mərkəzində zavodlar yaradılması barədə daha ucadan və daha təkidlə danışmaq hər şeydən mühümdür – bunun vaxtı çatmışdır».<sup>2</sup>

Bakı nefti Rusyanın ehtiyacını ödədiyi üçün 1883-cü ildən başlayaraq Amerikadan Rusiyaya ağ neft gətirilməsi dayandırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) beynəlxalq konfranslarda iştirak etmək üçün yaradılmış dövlət komissiyasının (sədri Əlimərdan bəy Topçubaşov olmuşdur) üzvü Miryaqub Mehdiyəzadə, siyasi mühəcir olaraq Türkiyədə yaşadığı dövrda, 1928-ci ildə İstanbulda «Beynəlmiləl siyasətdə petrol» adlı əsərini çap etdirdi. Həmin kitaba Məhəmməd Əmin Rəsulzadənin yazdığı «Bir-iki söz» adlı təqdimatda deyilir: «Hürriyət və İstiqlal mücadiləsinə əzm edən Azərbaycan xalqı bu böyük nemətin ancaq millatın kəndi fədəkarlığı və əzmi nəticəsində əldə ediləcəyini bilməz deyildir... Xəzərin köpürən dalgaları qəhrəman azorı gənclərinin qanı ilə əlvən olmuşdur... əvət Azərbaycan istiqlali uğrunda qanlı, fəqat şanlı mücadilə davam edir... Azərbaycan xaricə ehtiyac göstərmədən kəndi iqtisadi imkanları və müstəqil bir həyat yaşamaq istedadında bulunan müstəsna məmləkətlərdəndir...

Petrol, cahan siyasetinin ən müasir amili olan bu axar altun, bu gün Azərbaycanın talesizliyinin mövcudi olmuşsada, yarın, digər bir şəraitdə, səadət və rifahını təminə namizəddir.

Ümumi cahan petrol hasilatında Azərbaycan Amerikadan sonra ikinci mövqeyi tutmaqdadır. Bu münasibətlə o,

<sup>1</sup> Ильгам Алиев. Каспийская нефть Азербайджана. Москва, 2003, с.549.

<sup>2</sup> Bax. Azərbaycan nefti dünya siyasətində. I cild, Bakı, 1997, s.159.

beynəlmiləl siyaset silsiləsində ən mühüm bir həlqəni təşkil edir...

Milli mücadiləmiz nöqtəyi – nəzərindən təhlil və təminqə son dərəcə möhtac olduğumuz bu məsələnin əhəmiyyəti üzərinə mətbuatımızda ilk dəfə nəzər-diqqət cəlb etmək şərəfi dostumuz Miryaqub bəyə nəsib olur.<sup>1</sup>

2001-ci ildə professor Rövşən Novruzogluunun «Azərbaycan neft strategiyası xarici kəşfiyyatların maraq dairəsində və milli təhlükəsizliyimiz» kitabı çapdan çıxdı.

2003-cü ildə Respublika Prezidenti İlham Əliyevin «Azərbaycanın Xəzər nefti» («Каспийская нефть Азербайджана») adlı irihəcmli əsəri rus dilində işıq üzü gördü. Bu əsərdə «Müstəqil Azərbaycanın nefti» (I fəsl, §2), kitabın IV fəslində «Xəzər neftinin inkişaf problemləri», neft kəmərlərinin rəqabəti, şimal və qərb istiqamətləri, əsas ixrac neft koməri bölmələri siyasi ədəbiyyatımızda ilk dəfə geniş şərh edildiyi üçün böyük maraqla oxunur və Azərbaycanın neft strategiyası mövzusu ilə maraqlanan bütün mütəxəssislər üçün stolüstü vəsaitdir.

2005-ci ildə E.Q.Mehraliyevin «Beynəlxalq siyasetdə neft amili» adlı kitabı çapdan çıxmışdır. Göründüyü kimi, mövzuya aid nəşr olunmuş ədəbiyyatın sayı o qədər, da çox deyildir.

\*\*\*

Dünyada ilk neft qazma quyusu Bakıda 1844-cü ildə «Ağayı» və «Xələfi» neft şirkətlərinə məxsus quyulardır. Amerikanın ən zəngin neft rayonu olan Pensilvaniyada isə ilk neft quyusu 1859-cu ildə qazılmışdır. Azərbaycanda quyudan ilk neft fəntəni 1873-cü ilin 13 iyununda vurmuşdur.

Azərbaycanın ən böyük təbii sərvəti olan neftin era-mızdan 2500 il əvvəl istifadə edilməsinə başlanmışdır və

<sup>1</sup> Miryaqub Mehdiyev. Beynəlmiləl siyasetdə petrol. Bakı, 1994, s.6

onun çıxarıldığı Abşeron «əbədi odalar diyarı» olaraq həla bundan əvvəl də Şərqdə məlum idi. Buradan aydındır ki, Bakı əsrlər boyu dünya neft sənayesinin mühüm mərkəzlərindən biri və bəlkə də birincisidir.

Azərbaycan xalqı öz neft sərvətinin istifadəsi uğrunda əsrlər boyu mübarizə aparmışdır. XVIII əsrin sonlarına doğru Abşeronun neft yataqlarının əsas sahibi bakılı Hüseynqulu xan olmuşdur.<sup>2</sup>

XIX əsrin ortalarında Bakıda hasil edilən neftin yarısı xaricə ixrac edilirdi, əsrin sonunda bu ixrac 25 faizi enmişdi. 1856-cı ildə tərtib edilmiş «Qafqaz taqvimi»ndə yazılmışdı: «Qati qara və ağ neft imperiyanın daxili əyalətlərinə daşınılır, tutqun yaşıl neft buranın və Şamaxı, Dərbənd quberniyalarının digər qəzalarının sakinləri tərəfindən işqlindirme üçün işlədirilir və müxtəlif məqsədlərlə istehlak üçün İrana aparılır.<sup>2</sup>

XIX əsrə Bakı ətrafındaki neftli ərazilərdə Səlimxanov qardaşları, Cahangir Məlikov, Hacı Zeynalabdin Tağıyev, Raqozin, V.Kokorev, S.Vitte və digar sahibkarlar neftçılık zavodlarına malik idilər və bu zavodlarda işləyən mühəndislər içərisində azərbaycanlılar da olmuşdur.

1883-cü ildə Zaqafqaziya dəmir yoluñun çəkilməsi Bakını dəmir yolu vasitəsilə Qara dənizlə birləşdirdi və Bakı neftinin qərbaqə nəqli məsələsi həll edildi.

Bakı nefti hesabına varılan Avropa kapitalistləri Robert Nobel, fransız bankiri Rotşild, Amerika neft kralı Rokfeller, eləcə də Rusiya hökumətinin maliyyə naziri S.Vitte bir çox hallarda Azərbaycanın ziyanına birgə fəaliyyət göstəririldilər. Azərbaycan ziyahlarından Hasan bəy Zərdabi, milyonçu Hacı Zeynalabdin Tağıyev və digərləri bu xəyanəti hiss etsələr də, onun qarşısını almaq iqtidarında deyildilər.

<sup>1</sup> Azərbaycan nefti dünya siyasetində. I cild, Bakı, 1997, s.8.

<sup>2</sup> Yenə orada, I cild, Bakı, 1997, s.159.

Bununla belə XIX əsrin sonuna doğru Azərbaycanda milli burjuaziya da yaranmışdı və Bakıda neft sənayesi sərətlə inkişaf etməyə başladı.

Azərbaycan neftinə sahib olmaqdə erməni-dاشnak işbazları daha həyəsiz və qəddar idilər və bu şəraiti onlara Rusiya dövlətinin hakim dairələri yaratmışdı.

Rusiya imperatoru I Pyotr 1724-cü ilin 10 noyabr tarixli fərmanına əsasən ermənilərin Xəzər sahilərindəki ərazilərdə və ilk növbədə Abşeronda yerləşməsinə başlandı (1723-cü ildə Bakı Rusiya tərəfindən zəbt edilmişdi). 1735-ci ildə Bakı və Dərbənd İran dövlətinin idarəciliyinə keçdi, 1806-ci ildə Rusiya çarı I Aleksandrın hakimiyyəti dövründə Bakı yenidən Rusiya tərəfindən zəbt edildi.

Erməni mənbələri Bakı nefti hesabına varlanmış daşnak işbazlarının siyahısına aşağıdakılardır: Mantaşevlər birlüyü, Qukasov qardaşları, Mirzəyev (Mirzoyan) qardaşları, Lionozovlar ailəsi, Qaluşt Gulbekyan, Pitoyev və K<sup>o</sup>, Arafelov və K<sup>o</sup>, Tsaturov, Aramazd, Astik, Syunik, Ararat, Masis və sair erməni icmaları bu sıradan idi.

Rusiyada XIX əsrin sonunda aparılmış əhalinin siyahıya alınması məlumatına görə Bakıda yaşayan əhalinin milli tərkibi aşağıdakı nisbətdə olmuşdur: ruslar 54254 nəfər, azərbaycanlılar – 53827 nəfər, ermənilər – 34259 nəfər, farslar – 18572 nəfər, yəhudilər – 5852 nəfər, almanlar – 5028 nəfər, Krim tatarları – 4157 nəfər, ləzgilər – 3857 nəfər, gürcülər – 261 nəfər, polşalılar – 1548 nəfər, yunanlar – 617 nəfər; isveç, osetin, lajı, slovak, fransız, litvalı, ingilis və türk millətlərinə mənsub olanlar isə hər bir qrupda 100 nəfər qədər idi.

Erməni mənbələrində eləcə də göstərilir ki, Bakıda və onun yanında 154 neft çıxaran firmadan 83-ü erməni icmalarının əlində olmuşdur. Neft və su kəmərləri üzrə isə 35 kəmərdən 25-i ermənilərə məxsus idi. Erməni daşnak həyəsizliyi o dərəcəyə çatmışdı ki, 1918-ci ildə onlar tələb edirdi-

lər ki, «Beynəlmiləl Bakı» Ermənistana birləşdirilməlidir.<sup>1</sup>

Bundan sonrakı sovet siyasi sistemi şraitində 70 il yaşamış Azərbaycan xalqı vətəninin ən böyük maddi sərvəti olan neftini XIX əsrə və XX ərin 90-cı illərinə qədər öz xalqının güzəranını yaxşılaşdırmaq üçün istifadə etməkdən məhrum idi.

Azərbaycan neftinin istehsalında əcnəbi kapitalistlərin iştirakı haqqında ədəbiyyat genişdir və təəssüflər olsun ki, bu ədəbiyyatın Azərbaycan dilində nəşr edilməsinə əhəmiyyət verilmir.

İsveç sənayeçiləri olan Nobellər ailəsinin həyatının bir çox sahifələri Bakı şəhəri ilə əlaqədar olmuşdur. İsveç jurnalisti Brita xanım Asbrink 2000-ci ilin əvvəllərində «Lyudvik Nobel: neftin gözəl gələcəyi» adlı əsərini yazmışdır. 2003-cü ildə isə onun «Nobellər imperiyası (məşhur şəhərlərin, Bakı neftinin və Rusiyada inqilabın tarixi)» adlı kitabı rus dilində Moskvada nəşr edilmişdir.

Emmanuel Nobel 1872-ci ildə özünün vəfat etməsi ərafaşında vəsiət etmişdi ki, 2 milyon funt-sterlinq var-dövləti hesabına Nobel fondu yaradılsın və Nobel mükafatına layiq şəxslər verilsin.

Bu da acı həqiqətdir ki, Bakı neftindən əldə edilmiş bu qazanc hesabına yaradılmış həmin mükafat hələlik heç bir azəri türkünə qismət olmayırdı. Bircə o məlumdur ki, II dünya müharibəsi illərində yaralı əsgərlərin cərrahi müalicəsində çox böyük nailiyyətləri olmuş azərbaycanlı cərrah akademik Mustafa Topçubaşovun Nobel mükafatına namizədliyi irəli sürülmüşdüsə da, ilk növbədə erməni şovinistləri buna da mane ola bildilər. Ədalat tələb edir ki, müstəqil Azərbaycan dövləti bu təltifatın təklifinin yenidən müzakirəyə çıxarılmasına və onun ədalətli həllinə nail olsun.

<sup>1</sup> Bax: «Əxo» qəzet, 16 oktyabr 2004.

## BAKİ NEFTİ RUSİYA ÇARLIĞININ AZƏRBAYCAN ÜZƏRİNĐƏ MÜSTƏMLƏKƏCİLİYİ DÖVRÜNDƏ (1901-1917)

XX əsrin əvvəllərində Azərbaycan türklərindən Bakıda yetişmiş sənaye kapitalistləri ənənəvi yüngül sənaye ilə ya-naşı Bakının neft sənayesinə də kapital qoymağa başladılar. Bu sahədə onlar daha güclü əcnəbi kapitalistlərin, eləcə də daxildəki erməni kapitalistlərinin rəqabatına rast gəldilər. Həmin kapitalistlər Rusiya və Avropa ilə iqtisadi və siyasi əlaqələri olduğu üçün Azərbaycanın milli burjuaziyasına öz neftinin sənaye istehsalını genişləndirməyə imkan vermirdilər.

Buna görə də milli burjuaziyadan hətta güclüləri sırasında olan Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev və digərləri neft istehsalında nisbətən zəif mövqeyə malik idilər. Erməni milyonçularından olan A.Qukasov isə neftdən 15 milyon, Montaşev və Lionozovun har biri 10 milyon rubl kapitala malik idilər. A.Qukasov bu kapital ilə 1899-cu ildə Londonda neft üzrə bank şirkəti açmışdır.

XIX əsrin sonunda Rusiya Bakı (Abşeron) rayonu hesabına neft çıxarılmasında ABŞ-ı ötərək 1898-ci ildə dünyada birinci ləro çıxdı. 1901-ci ildə Rusiyada 11,9 milyon ton neft istehsal edilmişdi. Bunun 95%-i Azərbaycanda istehsal edilmişdi.<sup>1</sup>

Bakı neftinin ixracı əsasən Xəzər dənizi və Zaqafqaziya dəmir yolu vasitəsilə həyata keçirilirdi. 1892-ci ildə Xəzərdə 58 neftdaşıyan gəmi üzündü. Neftə olan böyük tələbat Bakıda iqtisadi dirçəlişə təkan verdi.

Xəzər ticarət gəmiçiliyində 1901-ci ildə olan 788 gəminin 44,4%-i Azərbaycan burjuaziyasına məxsus idi.<sup>2</sup>

<sup>1</sup> Azərbaycan Sovet Ensiklopediyası, VII cild, s.208.

<sup>2</sup> ASE, VII cild, s.71.

Dünyada ilk neft tankeri «Zərdüst» (1877), ilk teploxid «Vandal» (1903) Xəzərdə suya buraxılmışdır. Bu gəmilərin daşıqları yüklərin 70%-i neft və neft məhsulları idi.

Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxarılması üçün Batum-Tiflis dəmir yolu xətti Bakıya qədər uzadıldı (1974-cü ildən başlayaraq).

XX əsrin əvvəllərindən başlayaraq dünya ölkələrinin yanacaq balansında neftin əhəmiyyəti getdikcə artırdı. Digər tərəfdən 1900-1903-cü illəri əhatə edən sənaye böhranı dövrü Bakıda istehsal edilən xam neftin qiyməti 2,3 dəfə, aq neftin (kerosin) qiyməti isə 3,4 dəfə aşağı düşmüşdü.<sup>1</sup>

1900-cü ildə Bakı rayonunda 66 kerosin zavodu, 18 kerosin-yağ zavodu, 4 benzİN zavodu və neftlə əlaqədar 6 digər zavod var idi.<sup>2</sup>

1901-ci ildə Rusiyada çıxarılmış 706 milyon pud neft dənəyə neft hasilatının 51,5%-ni təşkil edirdi.<sup>3</sup> 1903-cü ildə Bakı-Batumi neft kəməri işə salındı və hasil edilən neftin xaricə satılması üçün imkanlar çoxaldı.

XX əsrin əvvəllərindən başlayaraq Amerika Birləşmiş Ştatlarının və İngiltərənin şirkətləri, eləcə də Almaniya və Türkiyə burjuaziyası Bakıda neft istehsalında güclü mövqə tutmaq uğrunda mübarizəyə başladılar.

Bakıda neft istehsalı və Avropaya ixrac edilməsinə «Nobel qardaşları birlüyü» ilə yanaşı 1883-cü ildən başlayaraq Rotşildlər də qoşuldular. Bu iki neft şirkəti nəhəngi ilə münaqişəyə ABŞ-na məxsus «Standart oyl» şirkəti də qoşuldu.

Nobellərin və Rotşildlərin söyle ilə Amerika kerosini (ağ nefti) Rusiya bazarlarından sixıldırdı. Şirkətlər arasında bazar uğrunda mübarizə 30 illik müharibə kimi davam etdi. Neft siyasi ziddiyətlər mənbəyinə çevrildi.

<sup>1</sup> М.Дж.Ибрагимов. Нефтяная промышленность Азербайджана в период империализма. Б., 1984, с.41.

<sup>2</sup> ASE, VII cild, s.210.

<sup>3</sup> Azərbaycan nefti dənya siyasetində. II cild, s.233.

1909-cu ildə başlayaraq Nobellər Bakı neftini Batum və Novorossiysk vasitəsilə Türkiyə və Avropaya, Baltik dənizi vasitəsilə Almaniyyaya ixrac edirdilər.

XX əsrin əvvəllərində istifadəyə buraxılmış elektrik motorları ağ nefta (kerosina) olan ehtiyacı bir qədər azaldı (iş yerləri və küçələr elektriklə işləşdirilməgə başlanması hesabına).

1913-cü ildə Rusyanın dünya neft istehsalında payı 1904-cü ildəki 31%-dən 9%-ə düşdü.<sup>1</sup>

1904-1915-ci illərdə Bakıda neft istehsalı ilə 16 aksiya şirkəti və 14 fərdi müəssisə və birləklər məşğul idilər. Həmin illarda bu şirkətlər ildə 15,780 min pud, fərdi istehsalçılar isə 1,670 min pud neft istehsal etmişdilər.<sup>2</sup>

I dünya müharibəsi neftə olan tələbatı artırığı üçün 1914-cü ildə Bakı neft rayonunda neft çıxarılması ilə məşğul olan firmaların sayı 1904-cü ildə olan 138-dən 1914-cü ildə 169-a çatdırıldı.

Birinci dünya müharibəsinin başlanması benzin və sürtgül materiallarına cəbhələrdə tələbatı daha da artırdı. 1916-ci ilin iyul-noyabr döyüşlərində İngiltərə Somna çayı vadisində ilk dəfə tanklardan istifadə etdi.

1917-ci ildə Rusiyada Fevral və Oktyabr çevrilişləri nəticəsində Rusyanın Antanta blokunda iştirakı zəiflədi və az sonra Sovet Rusiyası müharibədən çıxdı.

1917-ci ilin aprelində ABŞ Almaniyyaya qarşı müharibəyə başladı.

Amerika alimi Lui Fişer 1926-ci ildə Nyu-Yorkda nəşr etdirdiyi «Neftin imperializmi» kitabı neft uğrunda beynəlxalq mübarizəyə həsr olunmuşdur. Müəllif bu əsərin I fəsli ni «Bakı uğrunda mübarizə» adlandırmışdır. Bu mübarizə I dünya (imperialist) müharibəsi ərafəsində və gedisində daha

da kəskinleşmişdi.

Birinci dünya müharibəsində iştirak edən bütün ölkələr üçün və xüsusilə Almaniya üçün Bakı nefti və ondan əldə edilən mazut cəbhələrdə təyyarələr və sualtı qayıqlar üçün son dərəcə lazım idi. Uzunluğu 860 km olan Bakı-Batum neft kəməri (1907-ci ildə istifadəyə verilmişdir) buna imkan verdiyi üçün Almaniya höküməti Gürcüstanın «azad» hökümətinin razılığını ala bildi və Almaniyanın hərbi hissələri Gürcüstana daxil oldular. Bütün bu əməliyyata Almaniya generalı Lyudendorf rəhbərlik edirdi.

Neft üzrə mübarizənin bu mərhələsinə yekun vuraraq, L.Fişer yazmışdır: «Müharibəni uduzmuş almanlar və türklər Qafqaza sahib ola bilmədilər... Dünya müharibəsində qələbə qalmış müttəfiq ölkələrin (Antanta) heç biri də rus (soviet) neftinə sahib ola bilmədilər!»<sup>3</sup>

I dünya müharibəsi illarında Almaniya İraqda olan Mesopotamiya neft rayonunu (Mosul nefti) əlində saxlaya bilmədi. İngiltərəni I dünya müharibəsinə sövg edən səbəblərdən biri də Mosul neftinə sahib olmaq arzusu idi.

Azərbaycanlı mühacir Miryaqub Mehdizadə 1928-ci ildə İstanbulda nəşr etdirdiyi «Beynəlmiləl siyasetdə petrol» əsərində yazar ki, Azərbaycanda neft ehtiyatları, mütəxəssislərin dediyinə görə, Meksika və İrandan çox olduğuna görə (M.Faninqin hesablamları) «İngiltərə və Almaniya arasındakı neft məsələsi üzrə rəqabət eləcə də Azərbaycan neftinə aiddir»<sup>2</sup>.

M.Mehdizadə kitabın II bölməsini «Cenevrə konfransında Azərbaycan» adlandırmışdır. Burada o, yazar: «Azərbaycan bolşeviklarının lideri Nəriman bəyin şəxsində təmsil etdirilmək istənilirdi, və o, azərbaycanlı olduğunu göstərmək üçün bir qalpaq (Nərimanovun papağına işaretdir) dəxi

<sup>1</sup> Амиров С.С. Нефтяные монополии Азербайджана в период первой Мировой войны. Б., 1974, с.41-42.

<sup>2</sup> А.Пожитков. Очерки по истории Бакинской нефтедобывающей промышленности. М.-Л., 1940, с.123.

<sup>1</sup> Луи Фишер. Империализм нефти (Международная борьба за нефть). Перевод с американского издания. М.-Л., 1927, с.15.

<sup>2</sup> Miryaqub Mehdizadə. Beynəlmiləl siyasetdə petrol. İstanbul, 1928; Bakı, 1994, s.9.

geyimi bulunurdu».<sup>1</sup>

Həmin dövrə ingilislər Bakı neftinə uzunmüddətli icarə yolu ilə sahib olmaq istayırdılar.

Müəllif daha sonra yazır: «Sovet Rusiyası Cenevə konfransında ikiüzlü bir oyun oynayırı... Krasinin nöqtəyi-nəzərinə görə, Sovet hökuməti Azərbaycan neft ərazisinin dörddə birini kəndisində qoymalıdır, yerdə qalan üç qismi isə müsavi olaraq üç və yaxud dörd qismə ayrılmalı və onlar Fransa, İngiltərə, Amerika və Belçikaya verilməliydi. Bununla bərabər (Krasin) əcnəbi təbəəsindən olan əski mülk sahiblərini də təşkil düşünülməkdə olan «Konsersium» osası miyanına daxil olmalarını mümkün göründü. Onun fikrincə, şübhəsiz, bu konsersium ümumi və müstərək bir idarəyə malik olmaliydi».<sup>2</sup> Rusiya bolşeviklərinin iri Qərb dövlətlərinə Bakı nefti hesabına belə güzəştlər vəd etməsi Sovet Rusiyasının beynəlxalq aləmdə tanınmasını sərətləndirmək məqsədini güdürdü.

Lakin Cenevə konfransı nəticəsiz keçdi (Azərbaycan nefti hesabına imtiyazlar alınmadı) və ondan sonra Holländiyanın kiçik və gözəl şəhəri olan Lahidə həmin 1922-ci ildə keçirilən konfransda Avropa diplomatları ilə yanaşı neft kralları da gəlmışdılər.

Həmin konfransda Sovet Rusiyasından Litvinovun başçılığı ilə gəlmis nümayəndə heyati yənə də Rusiya üçün maliyyə vəsaiti alda etməyə gəlmışdı. Çünkü Rusiyada həmin dövrda açıq başlanmışdı. Bu konfransda da Bakıda vaxtı ilə icarə yolu ilə neft sahələri olmuş neft krallarının arzuları yerinə yetirilmədi. Lahi konfransı başlanarkən elan edildi ki, həmin ilin iyununda Parisdə «Qafqaz petrol imtiyaz sahiblərinin konfransı» olacaqdır.

Bu konfransların nəticəsində 1924-1925-ci illərdə Rusiya Sovet hökuməti İngiltərəyə 34 milyon pud, Fransaya

<sup>1</sup> Miryaqub Mehdiyadə. Beynəmiləl siyasetdə petrol. İstanbul, 1928; Bakı, 1994, s.15-16.

<sup>2</sup> Yenə orada, s.26.

812 milyon pud, İtaliyaya 14 milyon pud neft satmağa nail oldu.<sup>1</sup>

Yuxarıda adı çəkilən L.Fişer qeyd edir ki, Rusiyada Oktyabr (1917) çevrilişi Türkiyə üçün bir şans yaratmışdı. O, bu haqda belə yazır: «Rusyanın hərbi iflası Türkiyənin Karsa və Batuma, sonra isə Bakıya hücumları üçün bir işarə oldu. Aprelin 16-da (1920) türklər Batumu zəbt etdilər»<sup>2</sup>. Belə bir şəraitdə Gürcüstəndə hökümət gölmüş menşeviklər Almaniyadan xahiş etdilər ki, onun ordusu Gürcüstana daxil olsun. Mayın 25-də 3000 nəfərlik alman ordu hissələri Potiya (Ukrayna və Krımdan keçərək) daxil oldular. Həmin gün gürcü menşeviklərinin lideri Noy Jorlaniya «Gürcüstənin müstəqilliyini» elan etdi. Mayın 28-də Çxenveli Gürcüstanın bütün dəmir yollarının və dəniz qüvvələrinin müharibü dövründə Almaniyannın istifadəsinə verilməsi haqqında müqaviləni imzaladı. Bundan az sonra isə Gürcüstən hökuməti Türkiyə ilə onun Batum neft borusundan ödəncsiz olaraq neft götürməsinə razılıq haqqında müqavilə imzaladı. Az sonra Almaniya ordusu Şimali İранa (Təbriz) daxil oldu. Türk ordu hissələri isə Azərbaycana doğru hərəkət etdi. (Sonrakı siyasi hadisələr növbəti bölmədə).

241506.

<sup>1</sup> Miryaqub Mehdiyadə. Beynəmiləl siyasetdə petrol. Bakı, 1994, s.52.

<sup>2</sup> Söhbət Bakının düşmən qüvvələrindən azad edilməsindən gedir.

## II Fəsil.

### AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920) VƏ AZƏRBAYCAN SOVET RESPUBLİKASININ FORMAL MÜSTƏQILLİYİ (1920-1992) DÖVRÜNDƏ BAKİ NEFTİ ƏTRAFINDA BAŞ VERƏN SİYASI CƏRƏYANLAR

İmparalist dövlətlərinin planlarında neft Bakısi Zaqafqaziyaya sahib olmaq üçün əsas strateji baza kimi nəzərdə tutuldu. Digər tərəfdən onlar üçün Bakı ən mühüm xammal bazası, bütövlükdə isə bütün Şərqi təsir edərək, ona sahib olmaq üçün bir açar rolunu oynayırırdı.

Əlbəttə, bolşevik Rusiyasına rəhbərlik edən V.I.Lenin yeni Rusiyani keçmiş Rusiya imperiyası sərhədlərində saxlamaq məqsədində sadıq idi və bu plan beynəmiləlçilik bayrağı altında yerinə yetirilməkdə davam edirdi.

Bakı neftini öz əlində saxlamaq üçün Rusiya Xarici İşlər Nazirliyi Almaniya ilə təcili əlaqə yaradaraq, 1918-ci ildə bağlanmış Brest-Litovsk sülh müqaviləsinə Almaniya üçün çox olverişli olavaş etməyi töklif etdi: Rusiya hökuməti avqustun (1918) 27-də Almaniyaya bildirdi ki, əgər Almaniya öz müttəfiqi Türkiyəni Bakını zəbt etmek cəhdində çekindirsə (Bakı quberniyası Rusyanın tərkibində qalmاق şərtile) Rusiya hökuməti Bakı neftinin  $\frac{1}{4}$  hissəsinin Almaniyaya verilməsini təmin edəcəkdir. Sonrakı hadisələr Rusyanın bu planının reallaşmasına imkan vermadı, Azərbaycanda müstəqil Xalq Cumhuriyyəti hakimiyyəti (1918-1920) yaradıldı.

1918-ci ilin aprelində bolşevik Rusiyasının himayəsi altında Bakıda təşkil edilmiş Bakı quberniyası Xalq Komissarları Sovetində (Bakı Kommunası) Stepan Şaumyanın rəhbərliyi altında (Stepan Şaumyan hələ 1917-ci ilin sonunda V.I.Lenin tərəfindən bütün Qafqaz işləri üzrə fəvqaladə komissar təyin edilmişdi). Bakı kommunasında bütün əsas vaziflər, və xüsusilə horbi-siyasi vəzifələr, əsasən ermənilərin əlində idi.

Beləliklə, Bakıda bolşevik-dاشnak hakimiyyəti yaranmışdı və Bakı Kommunası tərkibində ikinci dərəcəli vəzifələr Nəriman Nərimanovun və Məşədi Əzizbəyovun daxil edilməsi şəhərin müsəlman əhalisini itaətdə saxlamaq üçün bir pərdə idi.

Bakı Kommunası rəhbərliyi açıqcasına bildirmişdi ki, cəbhələrdən Bakıya qayıtmış erməni-dashnaq hərbi dəstələri və İranda yerləşən Lazar Biçeraxovun hərbi dəstələri onun müttəfiqidir.

Bəlo bir şəraitdə erməni millətçiləri (dashnaqlar) İranda olan Ingilis hərbi hissəsi rəhbəri general Denstervil ilə də gizli əlaqə yaradaraq ondan Bakını əldə saxlamaq üçün hərbi kömək istemişdi.

General Denstervil Bakıya ingilis hərbi dəstələrini göndərmək haqqında erməni -dashnaqların dəvəti İngiltərə hökuməti üçün neft Bakısını zəbt etməkdən ötrü ən yaxşı fırsat idi. Bu işdə 1000 nəfərlik hərbi qüvvəsi olan general Denstervil İranda yerləşən rus ağ qvardiyaçı generalı Biçeraxov özünün 1200 nəfərlik əsgəri qüvvəsi ilə kömək etməyə razılığını bildirdi. General Denstervil Bakıya kiçik bir hərbi dəstə ilə Xəzər dənizi vasitəsilə 16 avqustda (1918) gəldikdən bir neçə gün sonra, Bakı hər tərəfdən Türkiye və Azərbaycan hərbi hissələri ilə mühasirə olunmuşdu.

Sentyabrın 15-də Bakı bu düşmənlərdən azad edildi. Bəlo bir şəraitdə Denstervil özü ilə götürdüyü kiçik hərbi dəstəni Xəzər dənizi vasitəsilə sentyabrın 13-de İrana qaytardı.

Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin (1918-1920) neft siyaseti 1918-ci ilin 5 oktyabrında qəbul edilmiş «Neft sənayesinin yenidən milliləşdirilməsi haqqında qərar» ilə müəyyən edildi. Həmin qərarın 4-cü maddəsində deyilirdi: bütün neft ehtiyatları hökumətin ayrıca qərarına qədər onun səroncamında qalır və sahibkarların mühafizəsinə verilir. Ticarət Nazirliyinin icazəsi olmadan bu neftin ölkədən çıxarılmaması qadağandır. Bununla bəlo Xalq Cumhuriyyəti hakimiyyəti

dövrü İngiltərə hərbi komandanlığı tərəfindən bu məsələdə özbaşnaliq halları olmuşdur.<sup>1</sup>

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyəti dövründə (1918 may – 1920 aprel) Bakı nefti yenice yaranmış müstəqəl dövlətin müdafiə xərcləri üçün manbə oldu. 1919-cu ilin dövlət bütçesində hərbi xərclər bütçenin 24 faizini təşkil edirdi; 1919-cu ildə Azərbaycan milli ordusunda aviasiya destəsi yaratmaq işinə başlandı. Həmin il Avropanın ali məktəblərində təhsil almaq üçün Azərbaycandan dövlət hesabına teminat ilə 100 nəfər gənc göndərildi. Göstərilən ildə Azərbaycan ordusu üçün 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və digər silah növleri almışdı. 1919-cu ilin sonundan milli ordu 40 min nəfərlük şəxsi heyətə malik idi.

1918-ci ilin noyabrın 16-da Türkiyənin ordu hissələri Bakını tərk etməli oldular (Türkiyə I dünya müharibəsində Almaniyانın müttəfiqi idi və müharibə Almaniya ittifaqı mağlub olmuşdu) Bakıya yenə də İrəndən (Xəzər vəsaitəsilə) İngilis hərbi hissələri, bu dəfə general Tomsonun rəhbərliyi altında daxil oldu. Bakı neftinə sahib olmaq üçün buraya ingilis mühəndisləri də gətirilmişdi. Bakının Bibi-Heybat ərazilində ingilislərin neft kompaniyası öz işinə başlamışdı. Kompaniyanın başçısı general Allen idi.

Bütün bu hadisələr İngiltərənin Qafqazda «lkinci Hindistan» yaratmasına şəraitin yetişəcəyindən xəber verirdi: Sovet Rusiyası parçalanma ərəfəsində idи və onun Yaxın Şərqdəki hadisələrə müdaxilə etməyə gücü və imkanı çatmadı.

Rusiyani parçalamaq siyaseti Böyük Britaniyanın planında dəyişməz olmuşdur və 1918-ci ildə baş vermiş hadisələr bu planın reallaşmasına ümidi verirdi.

Lakin 1919-cu ilin avqustunda Britaniyanın ordu hissələri Qafqazı tərk etdilər. Həmin günlərdə Xəzər dənizində olan ən yeni silahlara tömən olmuş ingilis dəniz eskadronu xəl-

<sup>1</sup> Вах. Эльмира Мурадлиева. Кровь земная – нефть Азербайджана и история. Б., 2005, стр.114-118.

vəti olaraq Bakıdan Dərbəndə aparılıraq general Denikinin ixtiyarına verildi<sup>1</sup>.

İngiltərə Batum limanında öz qarnizonunu saxladı və planlaşdırıldı ki, burada Millətlər Cəmiyyətinin himayəsi altındı. Ingilterədən asılı olan dövlət yaradılmalıdır<sup>2</sup>.

İngiltərə hökumətinin baş naziri, görkəmli diplomat Lloyd-Corcy 1919-cu ilin 16 noyabrindəki nitqində demişdi: «o, inanın ki, bolşeviklər bütün Rusiyani əldə saxlaya biləckələr». Parisdə nəşr edilən «Нефтяной курьер» qəzeti 1924-cü lin 12 sentyabrında yazmışdı ki, «Rusiyanın parçalanması, görünür Dağıstanın hərəkətə gəlməsindən başlayacaqdır»<sup>3</sup>.

Yuxarıda qisaca şəhər edilən harbi tədbirlər və həmin dövrün hakim dairələrinin mülahizələri onu deməyə ebas verir ki, 1918-1920-ci illərdə İngiltərə Bakı neftinə sahib olmaq üçün bir neçə dəfə hərbi hissələrindən istifadə etmişdir.

1922-ci ilin aprelində çağrılmış beynəlxalq Cenuya konfransında (34 ölkənin nümayəndəsi iştirak edirdi) «Rus nefti» adı altında müzakirəyə çıxarılmış məsələ Bakı nefti məsələsi idi.

Bu məsələnin müzakirəsi onun iştirakçıları olan dövlətlərin şirkətlərinin həmin neftin onlar tərəfindən çar Rusiyası dövründə çıxarıldığı ərazilərin onlara icarəyə verilməsi məsələsi kimi nézerde tutulurdu.

Halbuki, bolşeviklər Şimali Qafqazı və Zaqqafqaziyan zəbt etdikdən sonra xarici şirkətlərin sahibkar olduğu bütün neftli ərazilər milliləşdirilmişdi və 1921-ci ildə Qafqazda 1913-cü ildə çıxarılmış neftin 43%-ə qədəri miqdardında (4100 min tona) neft çıxarılmışdı<sup>4</sup>. Buna görə də Genuya konfransına göndərilmiş Sovet nümayəndə heyətinin başçısı Krasin bildirmişdi ki, xarici konsepsiyalara yalnız 3000 hektar neftli ərazi icarəyə verile bilər.

<sup>1</sup> Луи Фишер, Империализм нефти, стр.27.

<sup>2</sup> Yeno orada, soh.28

<sup>3</sup> Yeno orada, soh.29

<sup>4</sup> Yeno orada, soh.35

Bələliklə, Qərb kapitalistlərinin çar Rusiyası ərazisində vaxtile icarəyə götürdükləri neft sahələrinin özlərinə qaytarılması məsəlesi həll edilmədi və Genuya konfransı müvəffəqiyyətsizliyi uğradı.

Rusiya Sovet dövlətinin Genuya konfransına göndərdiyi nümayəndə heyeti 5 nəfər tam hüquqlu və 6 nəfər məşvərətçi nümayəndədən ibarət idi və Nəriman Nərimanov ikinci qrupa daxil idi.

Genuya konfransında Nəriman Nərimanov Bakı nefti və tərkislih məsələləri üzrə çıxış etmişdir.

Genuya konfransı və ondan sonra çağrılmış Qaaqa (Haaqa) konfransı neft məsəlesi üzrə nəticəsiz qurtardı, imperialist dövlətlər neft əsəlesi haqqında razılıq gəlib vahid cəbhədən çıxış edə bilmədilər, lakin əcnəbi neft baronları keçmiş Rusiya ərazilərində olan neft yataqlarını icarəyə götürmək fikrindən də el çəkmədilər.

1920-1922-ci illərdə formal müstəqilliye malik olan Azərbaycan neft sənayesi 1920-ci ilin 24 mayında yenidən milliləşdirildi. Moskva A.Serebrovskini Azərbaycan neft komitəsinə sədr göndərdi, 1920-ci ilin aprelin 30-da Neft çənləri ilə dolu ilk neft karvanı Bakıdan Astraxana göndərildi. Rusiya Sovet Respublikası hökuməti Bakı neftinin üzərində tam hüquqlu sahibkar kimi hərəkət edirdi.

1922-ci ildə Moskvadı müəllif R.I.Berzin «Neft uğrunda dünya mübarizəsi» (Мировая борьба за нефть) adlı əsəri ilə çıxış etdi və qətiyyətən göstərdi ki, Rusiya ərazilərində istehsal edilən neftin hazırlı dövrədə xarici imperialist şirkətlərinə icarəyə verilməsi Rusiya iqtisadiyyatını ölümə mehkum etmək deməkdir<sup>1</sup>.

Avropanın kapitalist şirkətlərinin keçmiş Rusiya ərazilərində olan nef yataqlarını icarəyə götürməyə o vadər edirdi ki, son 20 ildə (1900-1920) dünyada neft istehsalı 247% artlığı halda, Rusiyada 65% azalmışdır.<sup>2</sup> Deməli Rusiya ərazilərində-

ki nef yataqlarını sərfəli qiymətlə icarəyə götürmək olar və lazımdır.

Rusiyada isə neft ehtiyatları aşağıdakı miqdarda idi:

- 1) Bakı rayonunda – 45,301 milyon pud;
- 2) Qroznida – 5,828 milyon pud;
- 3) Maykopda – 67 milyon pud;
- 4) Embada – 6,5 milyon pud.<sup>1</sup>

1921-ci ildə dünyada istahsal edilən neftin 61,9%-i Amerika Birleşmiş Ştatlarının, 25,6% Kanadanın payına düşürdü, Rusiyadan payına 3,7% düşündü<sup>2</sup>.

R.Berzin yazır ki, 1921-ci ildə dünyada 759 milyon barrel neft istehsal edilmişdi. Neft istehsalı bu templə getsə, dünyanın neft ehtiyatlarını təxminen 40 ilə tükenəcəkdir.

Keçmiş Rusiya ərazilərində olan neft yataqları dünya mühəribəsi və sonrakı vətəndaş mühəribəsi illərində ağır vəziyyətə düşmüşdülər. Son 8 ildə (1914-1922) neft sənayesinə heç bir kapital qoyulmamışdı, neft istehsalı tənozzül edirdi.

Rusiya tabeliyində olan neft əraziləri Türkiyənin nəzarət etdiyi körfezler masəlesi ilə da bilavasita bağlı idi.

Antanta I dünya mühəribəsində qələbə çalaraq ilk illərdə Türkiyənin körfezleri və dəmir yolları üzərində nəzarət nail olmuşdusa, Almaniya da Türkiyə üzerinde öz təsirini saxlaya bilmədi. Həmin dövrde Amerika Birleşmiş Ştatları da öz nefti ilə Türkiyəyə təsirini gücləndirə bilmişdilər. Amerika nefti Batum və Samsun limanlarında qədər çatırdı. Rusiya-Türkiyə münasibətləri gərgin olduğuna görə 1908-ci ilə qədər Rusiya-nın Türkiyə limanlar vasitəsi ilə xaricə ixrac etdiyi neftin miqdarı sıfır düşmüdü və keçmiş Rusiya nefti əvəzinə bu limanlarda Amerika nefti daşıınırdı.

Azerbaycanda 1920-ci ilin mayın əvvəlində «müstəqil» Sovet Respublikasının yaradılması ilə olşaqlar olaraq əcnəbi baronlar Bakı neftinin icarəsinə nail olmaq üçün Çar Rusiyası dövründə imzalanmış müqavilələrə də el atıldılar.

<sup>1</sup> Bax, Р.И.Берзин. Мировая борьба за нефть. С.19.

<sup>2</sup> Yeno orada, s.31.

Hələ 1911-ci ildə Bakıda «Nobel qardaşları» şirkəti ilə Amerikanın məşhur neft təsti olan «Standart Oyl»un başçısı Rokfeller arasında əlaqələr yaradılmışdır. ABŞ-in «Standart Oyl» şirkətinin Fransada fəaliyyət göstərən təsti 1920-ci ilin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Bakıda istifade edilmiş neft sahələrinin 6 milyon franka alınması haqqında müqavilə bağlaşmışdır<sup>1</sup>.

Azərbaycan nefti hesabına Bakıda milyonlara sahib olmuş Mantaşevlər, Qukasovlar, Lianozovlar, Şibayevlər, Mirzəyevlər (Mirzoyan) Avropaya mühacirət edərək, Bakı neftini yenidən qarət etmək arzusu ilə yeni imkanların əldə edilməsini gözləyir və bu haqda baş sindirirdilər. Hələlik isə gündəmdə ən yaxın vəzifə Bakı neftini baykot etməkdən ibarət idi. Bunu üçün diplomatiya, iqtisadi sanksiyalar, siyasi uydurmalar, hər cür xəyanətlər işə salınmışdı, Bakı neftini müharibə etdi.

Bakı neftinə qarşı ermənilorin bu müharibəsi hər şeydən əvvəl Azərbaycan xalqına qarşı müharibə idi, Bakının erməniləşdirilməsi üçün olan müharibə idi. Burada onu da demək yerinə düşər ki, Azərbaycan xalqına həmişə sadıq olmuş Nəriman Nərimanov 1920-1923-cü illərdə Bakı şəhərinin icra aparatlarında ermənilorin və rusların geniş məskən saldıqları dövrde azərbaycanlıların geniş təmsil edilməsinə və Azərbaycan dilinin idarəciliyikdə işlənməsinə nail olmaq üçün çox böyük fəaliyyət göstərmişdi və Bakının erməniləşdirilməsinin karşısını müəyyən qədər almağa nail olmuşdu<sup>2</sup>.

Azərbaycanda və eləcə də Çeçenistanda istehsal edilən neftdən bu respublikaların xalqlarının mədəni inkişafını sürətləndirmək üçün «neft fondu» yaradılmış məsələsini hələ V.I.Lenin sağlığında Nəriman Nərimanov qaldırmışdı və bu

<sup>1</sup> Bax, M. Ə. İbrahimov. Нефтяная промышленность Азербайджана в период империализма. B., 1984, с. 23.

<sup>2</sup> Bu haqda daha geniş, bax: İsrafil İsmayılov. «Azərbaycanın XX əsr dövlətçilik siyaseti mösələləri», 1995, s. 24-25, Yenə onun, Azərbaycanda dövlətçilik fikri öncəkləri, B., 1996, s.78-89, Yenə onun, Azərbaycan xalqının siyasi mödoniyiyəti, B., 202, s.32-41.

fond hesabına hər il Azərbaycana 5 milyon rubl, Çeçenistana isə 1 milyon rubl həcmində əlavə vəsait verilirdi və bu fond dan istifadə Azərbaycanda 1960-ci ilə qədər davam etmişdir.

N.Nərimanov 1923-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitesini növbə ilə 4 sedrindən biri vəzifəsində işlədiyi dövrde Azərbaycan Respublikası Xalq Komissarlar Şurası sədri Qəzənfer Musabeyova göndərdiyi məktubların birində həmin «neft fondu» hesabına alınan vəsaitin xərclənməsi haqqında yazmışdı: «yoldaş Musabeyov, mənçə fikrim aydındır: neftin əvəzinə alınan vəsait Azərbaycanın yalnız maarif və səhiyyəsinə xərclənməlidir»<sup>1</sup>.

<sup>1</sup> Bu haqda daha geniş, bax: İsrafil İsmayılov. Azərbaycan – Türkiye mödoniyələri XX əsr. B., 2004, s.37.

### III Fəsil.

## AZƏRBAYCAN NEFTİ SSRİ DÖVLƏTİNİN HƏRBİ-SİYASI VƏ İQTİSADI PLANLARINDA (1923-1939)

*«Azərbaycan nefti keçmiş  
SSRİ kimi böyük bir dövlət  
inkişaf etməsində xüsusi  
rol oynamışdır.»*

Heydər Əliyev

XX əsrin ilk ikionilliyində (1901-1922-ci illərdən 1919-1920-ci illəri çıxarsaq) Rusiya tərkibində olmuş Azərbaycanın neft sərvəti Rusiya imperiyası mənafelərinə xidmet etmişdir.

Azərbaycan Respublikasının Elmlər Akademiyası tərəfindən hazırlanmış və 1958-ci ildə nəşr edilmiş «Sovet Azərbaycan» adlı rəsmi məlumat kitabında (rus dilində) yazılmışdır: «Rusiya imperiyası təsərrüfatı sisteminde olmuş inqilabdan əvvəlki Azərbaycanın vezifsi həm ölkənin (Rusiyadan) daxili ehtiyatları, həm də xaricə ixrac üçün neft məhsulları və cürbəcür xammalla təchiz etməkdən ibarət idi»<sup>1</sup>.

1913-cü ildə Azərbaycan ərazilərində yerləşən sənaye müəssisələrinin ümumi məhsulunun 79,6%-i neftçixarma və neft istehsalının payına düşürdü<sup>2</sup>. Bu deyilənlər Rusiya imperiyasının müstəmləkəçilik siyasetinin aydın təzahürüdür və həmin siyaset 1922-ci ildən sonra, SSRİ şəraitində, bəyənlilik-ləlçilik bayraqı pərdəsi əltündə davam etdirilmişdir.

XX əsrin əvvəlindən başlayaraq dünya miqyasında neft üzrə rəqabət başlandı. Bu rəqabətin əsasını neftin hərb-siyasi əhəmiyyəti təşkil edirdi. Həmin rəqabət I dünya müharibəsi illərində Almaniya donanmasının sualtı qayıqlarının Antanta dövlətlərinin neft tankerlərini dəniyələrdə batırmaları ilə nə-

ticələndi: Bunun noticəsində 1917-ci ilin yazında İngiltərənin yanacaq ehtiyatları temamilə tükenmişdi və İngiltərə hökuməti neft almaq üçün ABŞ hökumətinə müraciət etdi. Həmin il ABŞ Almaniyaya müharibə elan etdi. Fransa dövlətinin baş naziri Klemanso, 1917-ci ilin sonunda ABŞ prezidenti Vilsona Fransa ordu üçün benzin verilməsi haqqında müraciət etdi, və bu xahiş qəbul edildi.

Rusiyada 1917-ci il Fevral inqilabından sonra yaranmış müvəqqəti hökumət Türkiyəni Avropanın sixışdırmaq üçün Qafqaz cəbhəsində herbi əməliyyatlarını gücləndirdi, cünki Bakının Rusiya üçün itirilməsi Rusiya üçün də böyük çətinliklər yarada bilərdi.

1917-ci ilin Oktyabr çevrilişi noticəsində Rusiya I dünya müharibəsindən çıxdı və 1917-ci ilin 5 dekabrında Rusiya ilə Türkiye arasında Qafqaz cəbhəsində atəşkəs nail olundu. Buna əlaqədar olaraq Bakı nefti uğrunda mübarizənin yeni mərhəlesi başlandı. Neft Bakını zəbt etmək istəyənlərin sayı çoxaldı.

Almaniya Yaxın Şərqdə yerləşdirilmiş ordu hissələrini təcili olaraq Gürüstana gətirdi. Böyük Britaniya hökuməti də Yaxın Şərqdəki ordu hissələrini Ənzəliyə gətirdi.

Bu hərbi qarşıdurmadə İngiltərənin əsas məqsədi Bakı neftini zəbt etmək və Almanyanın inşasına başladığı Berlin-Bağdad dəmir yoluğun çəkilməsinə mane olmaq idi.

Rusiya Sovet Hökuməti də ölkədə vətəndaş mühərabəsinin ağır nəticələrinə baxmayıraq, Bakı neftinə göz tikimişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 28 mayında elan edilməsi və Bakı neftinin milliləşdirilməsinin elan edilməsi Rusiyadan Bakı neftinə sahib olmaq planlarına zarba vurdu. Odur ki, Rusiya Sovet hökuməti də 1918-ci ilin 2 iyundan Bakı Kommunası «hökuməti» ilə birlikdə Bakı neftinin milliləşdirilməsi haqqında qorar qəbul etdilər. Bu dövrə Bakı neftinin Xəzər donizi vasitəsilə, Rusiyaya daşınması gücləndi.

Həmin dövrə Azərbaycanda neft istehsalı əsasən 1917-ci ilə qədərki dövrə qazılmış neft quyuqlarından çıxarılan nef-

<sup>1</sup> Советский Азербайджан. Б., 1958, с. 498.

<sup>2</sup> Yeno orada, s.509.

tdən alındı. Yalnız 1922-ci ilin yanварında Bakının Sabunçu rayonunda ilk, yeni neft buruğu qazıldı. Həmin ildə Xəzərin Bibi Heybət buxtasında yaradılmış kiçik süni adada ilk deniz neft quyusu qazıldı və 1923-cü ildə orada qazılan altı quyudan neftin fantaş vurması hesabına 1927-28-ci ildə neft hasilatı 1913-cü il səviyyəsini ötüb keçdi.

XX əsrin 30-cu illərində Azərbaycanın Daşkəsən rayonundakı dəmər filizi yataqları (Gəncə şəhərindən 35km cənub-qişqəndə) 1933-cü ildən başlayaraq istifadəye verilməyə başlandı və 1954-cü ildən başlayaraq istehsal edilən dəmər filiziñ hamisi Moskvadır, Kremlde oturan güclü bolşeviklərin məcburi olan məsləhətinə əsasən Gürcüstanın Rustavi şəhərində tikilmiş metallurgiya zavoduna göndəriləmeye başlandı.

Burada oon da demək yerinə düşər ki, II dünya müharibəsindən sonrakı dövrədə Azərbaycanda istehsal edilən neftin 45%-i, pambığın 70%, kimyəvi xammalların 70%, üzümün, 85% tütünün, 90% sənaye üsulu ilə hazırlanmış üçün xammal kimi respublikadan kənara göndərilirdi. «Xalqlar dostluğu» təzahürü kimi qələmə verilən və ədalətsiz siyaset Azərbaycan iqtisadiyyatının Rusiya çarızminin müstəmləkəçilik siyaseti isitiqamətində idarə edilməsinin davamı idi.

Azərbaycanda neft istehsalı 1920-ci ildə 2,9 milyon ton olmuşdu, 1928-ci ildə onun hasilatı 11,6 milyon tona, 1941-ci ildə is 23,541 milyon tona çatdırıldı. 1940-ci ildə SSRİ-də istehsal edilən neftin 75%-ni Azərbaycan verirdi.<sup>1</sup>

Azərbaycan Respublikasının neft istehsalı üzrə I beşillik plan dövründə əldə etdiyi sürətli inkişaf heç bir ölkədə əldə edilməmişdir. Bu nailiyyət əsasında SSRİ-də 1931-ci ildə 22,4 milyon ton neft hasil edilmişdi və bu göstərici əsasında SSRİ neft istehsalı üzrə dünyada ikinci yerə yüksəldi.<sup>2</sup>

Azərbaycanda Abşeron arxipelağından əlavə zəngin neft yataqları, eləcə də Kür-Araz düzənlilikində, Neftçala rayonunda, Gəncə yaxınlığında Qirovdağ və Mişovdağ adlanan ərazilərdə yaradılmışdı və bunların istismarına 20-ci illərdən başlayaraq hazırlıq işləri aparılırdı.

1937-ci ildə SSRİ-də hasil edilmiş 28,396 min ton neftin 25, 706-min tonu (ümumi hasilatın 90,5%) Qafqaz regionunda hasil edilmişdi. Qafqaz neft rayonuna isə Azərbaycan nefti, Qoznı nefti, Maykop nefti və Dağıstan nefti rayonları daxil idi.<sup>1</sup>

1940-ci ildə Azərbaycan Respublikası SSRİ neft hasilatının 24,5 milyon tonunu, yəni 71 %-ni vermişdi.<sup>2</sup>

SSRİ xalq təsərrüfatının inkişafı üzrə II və III beşillik planlarının həyata keçirilməsi (1928/29-1937/38) əsasında Bakıda neft istehsalı inqilabdan əvvəlkinə nisbətən üç dəfə artmışdır.<sup>3</sup>

Azərbaycan Respublikası I beşillik planı neft istehsalı üzrə iki il yarıma yerinə yetirdi. Aydındır ki, ölkənin zəif iqtisadi bazaya malik olduğu I beşillik illərində (1928-1932) Bakı neftini hasil edən müəssisələr belə yüksək tempa uyğun maliyyə vəsaitlə və texniki vəsaitlə təmin olunmadı; bu inkişaf birtərəflü, əsasən fiziki qüvvənin ifrat cəlbə hesabına, həyata keçirilirdi.

<sup>1</sup> А.Д.Будков, Л.А.Будков. Нефтяная промышленность СССР в годы Великой Отечественной войны. М.: 1985, с. 29.

<sup>2</sup> Советский Азербайджан. Баку, 1958, с.510.

<sup>3</sup> ASE, I cild, s. 553.

<sup>1</sup> Azərbaycan Sovet Ensiklopediyası, VII cild, s.208.

<sup>2</sup> С.Б.Беляев. Нефть страны вечного огня. Б., 1960, с.114.

## AZƏRBAYCAN NEFTİ II DÜNYA MÜHARİBƏSİ İLLƏRINDƏ (1939-1945)

Motorlar müharibəsi olmuş II dünya müharibəsi hələ başlanmamışdan əvvəl, bu müharibədə hərbi texnikanı hərəkətə getirmək üçün lazım olan benzin və sürtgű yağıları mənbələri Avropa ölkələrinin rəsmi dairələrinin diqqət mərkəzində idi. Bu amildə Qafqazın əhəmiyyətini hamidən əvvəl İngiltərənin görkəmli dövlət xadimi və siyasetçisi, 1916-1922-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Lloyd Corc (1863-1945) belə şərh etmişdi: «Əgər almanlar Bakıya daxil olaraq bu rayonun tükənməyən neft vəsaitlərinə və qonşu vilayətlərin zəngin sərvətlərinə soxula bilərsə, müharibə sonsuzluğa qədər davam edər».

XIX əsrə dənizlər ağası olan Böyük Britaniyanın admiralı Fişer isə demişdir: «Kim neftin sahibidirsə, o da dünyadan sahibidir».

Azərbaycanda isə neft istehsalı 1940-ci ildə 24,5 milyon tona çataraq, 1913-cü il səviyyasını 3,2 dəfə artmışdır.<sup>1</sup>

1939-cu ildə SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək paktının imzalanması İngiltərə və Fransanın hakim dairələrini hamidən çox narahat etmişdi. Dünya mətbuatında SSRİ-nin Almaniyası guya Bakı nefti ilə təmin etməsi haqqında qərəzli (yalan) yazılar London və Parisin hərbi dairələrində rəsmi müzakirələrə səbəb oldu və Bakı neft rayonuna nəzarət etmək üçün ən yüksək səviyyələrdə gizli tədbirlər görülməsinə başlandı.

1940-ci ildə SSRİ Dəniz Donanması vasitəsilə daşınan yüklerin 40 %-dən çoxu Xəzər dənizi vasitəsilə həyata keçirildi. Buna görə də həm Almaniya, həm də İngiltərə və

Fransanın hərbi təyyarələri 1940-ci ilin aprelindən başlayaraq Bakı neft rayonu üzərində kəşfiyyat uçuşları təşkil edildilər və Xəzər Donanmasında olan zenit artilleriya hissələrimiz onların bu uçuşlarını qeyd etsələr də bu uçuşlara mane ola bilmirdilər (orada yerləşdirilmiş zenit topları 8-10 kilometrəndə yüksəkdə uçan hərbi təyyarələri vura bilmirdilər. (Bəlsə topalar SSRİ-ya 1942-ci ilin əvvəlində gətirildi.)

XX əsrin görkəmli hərbi tarixçilərindən biri olan B.Liddel Quart «İkinci dünya müharibəsi» adlı 938 səhifə həcmində olan əsərində (rus dilində Moskvada 1999-cu ildə nəşr edilmişdir) yazar ki, Fransa Almaniya ordusu tərəfindən 1940-ci ilin iyununda zəbt edildikdən sonra almanlar əla keçirdikləri Fransanın arxiv sənədlərindən istifadə edərək mətbuatda bildirdilər ki, Fransa hərbi komandanlığı «Almaniyani Sovet mənbələrindən istifadədən məhrum etmək üçün Fransa Qafqazın neftlə zəngin rayonlarına zərbələr endirmək planının hazırlanmışdır».

1939-cu ilin oktyabrında Amerikanın Fransadakı səfiri U.Bullit Vaşinqtona teleqrafla bildirmişdi ki, Parisdə «Bakinin bomba zərbələri ilə dağdırılması» imkanı müzakirə edilir. Həmin ilin oktyabrının sonunda Azərbaycan paytaxtı Bakının bombardiman edilməsi məsələsi İngiltərənin hərbi nazirliyində də müzakirə edilmişdi.

Göstərlən vaxtlarda Fransa hərbi dairələrində Bakını bombardiman etmək planına qarşı çıxanlar da var idi. Məsələn, general de Qoll Bakı neft rayonuna bomba zərbələri endirmək istəyən «qızığın başları» qıñayaq göstərirdi ki, onlar Berlinə müraciət göstərmək əvəzinə Bakı neft rayonunu mahv etməyi tələb edirlər.

1940-ci ilin 19 yanvarında Fransa höküməti başçısı Eduard Daladye ölkə ordusunun Baş ştabının rəisi, ordu generalı Moris Qameleno və Dəniz qüvvələri Baş İdarəsi rəisinə göstəriş vermişdi ki, SSRİ neft rayonlarının Almaniyası əlinə keçməməsi üçün təkliflər hazırlasınlar.

<sup>1</sup> Советский Азербайджан. Изд.-во АН Азербайджанской ССР, Б., 1958, с.510.

Amerikanın Fransadakı səfiri Bullit Prezident Ruzvel-  
tə teleqrafla bildirmişdi ki, Daladye Bakıya bomba zərbələri  
endirilməsini Sovetlər İttifaqına zərbə endirməyin ən təsirli  
vasitəsi hesab edir.

Geniş müzakirələrdən sonra İngiltərə və Fransa rəsmi  
dairələri qərara gəldilər ki, Bakı nefti Almaniyənin təsir dairəsinə  
keçməməsi üçün Bakıya bomba zərbəsi endirmək  
əvəzinə (bu neft özlərinə də gərək olar). Bakı neftinin Al-  
maniyaya Qara dəniz vasitəsilə göndərilməsinə sualtı qayıq-  
lar vasitəsilə mane olmaq daha etibarlı və sərfəlidir.

Təcəübüllü deyil ki, həm Hitler, həm də Çerçell ehtiyat  
edirdilər ki, Stalin Bakıya sahib olduğu halda, hətta Ruminiya  
neftində zəbt edərsə, bütün Avropaya sahib ola bilər.

Fransa generalı Qamelen 1940-ci ilin 22 fevralında öz  
hökumətinə təqdim etdiyi məruzədə göstərmmişdi ki, Sovetlər  
İttifaqının neftinin 75 faizini Bakı verir və onu sıradan çıxarmaq  
 üçün Fransanın Suriyada yerləşən 150 minlik ordusunun  
hərbi-hava qüvvələrindən istifadə etməklə bu vəzifəni  
həll etmək olar.

Bu məsələnin İngiltərə və Fransa üçün gərginliyi onun-  
la izah edildi ki, Avropada mövcud olan zaif neft rayonları:  
Ruminiya (Pioyeşti), Macaristan, Polşa, Albaniya həmin  
dövrə Almaniyənin təsiri dairəsində idi və Almaniyaya iş-  
loyirdi.

Hitler II dünya müharibəsinin başlamasından yalnız  
yarım il əvvəl Ploesti və Transilvaniyadakı neft və qaz ehitiyatlarına (Ruminiya ilə iqtisadi müqavilə bağlayaraq) nə-  
zarət etməyə nail olmuşdu. Sovetlər ölkəsinə Hitler Almaniyasının hücumunun bir qədər gecikləndirilməsi də bunun-  
la əlaqədar idi. Həmin dövrə Ruminiya neftinin Almaniya  
 üçün təhlükəsizliyini təmin etmək üçün Hitler Yunanistana  
və Yuqoslaviyaya hərbi müdaxilə etdi və bu səbəbdən Al-  
maniyənin SSRİ-yə 1941-ci ilin may ayına Hitler tərəfindən  
planlaşdırılmış hücumu, təxminən bir ay gecikləndirilərək  
iyun ayında həyata keçirildi.

## 1. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolü

*Əgər Bakının nefti olmasaydı,  
Sovetlər İttifaqının qələbəsi,  
bəlkə də mümkün deyildi.*

Heydər Əliyev

Almaniyənin SSRİ-yə hücumu ərafəsində Hitlerin tə-  
diq etdiyi hərbi əməliyyatlar planı (Barbarossa planı, direk-  
tivə №21) əsasında tərtib edilmiş Olderbürq adlı planda  
zəbt ediləcək SSRİ ərazilərində görülməli iqtisadi tədbirlərin  
şorhi də verilmişdi və burada göstərilmişdi ki, «zəbt edilmiş  
ərazilərin istismarı üçün Qafqaz nefti ilə təmin olunmaq  
mütləq lazımdır».<sup>1</sup>

Adolf Hitlerin №21 direktivasi əsasında həyata keçirilməli  
əsas vəzifələr 1938-1948-ci illəri əhatə edirdi. Bu planda  
əsasən yaradılmış «Böyük Almaniya»ya qərbdə Portag-  
isden başlayaraq (Fransa və İngiltərə də daxil olmaqla) Şərqi-  
da Ural dağları və Orta Asiya da daxil olmaqla bütün əra-  
zilər daxil edilmişdi və bu plan təbliğat vərəqə kimi 1939-cu  
ildə ayrıca Almaniyada geniş yayılmışdı.

Həmin dövrə SSRİ-nin Almaniyadakı səfiri erməni  
Vladimir Dekanov idti və o da gələcək mühərribədə  
Türkiyənin SSRİ-yə qarşı xəyanət edəcəyini (Bakı nefti ilə  
əlaqədar olaraq) Sovet rəhbərliyinə təlqin edirdi.

1940-ci ilin martında general Qamelen Fransanın yeni  
baş naziri Pol Renoya göndərdiyi hərbi planda əsaslandırılmışdı  
ki, ən real tədbir Bakı, Qrozni, Maykop və Odessanı  
bomba zərbələri ilə sıradan çıxarmaqdır. Bu zərbələr Fransa,  
İngiltərə və ABŞ təyyarələri tərəfindən Suriya və Livan  
təyyara meydanlarından qalxan təyyalərər vasitəsilə edilməli

<sup>1</sup> V.Lidder Qart. II dünya müharibəsi. M.: 1999, s. 172-173 (rus dilində).

(bu dövlətlər həmin dövrdə Fransanın müstəmləkələri idi) və əməliyyatlar 1940-ci ilin yayında keçirilməli idi.

1940-ci ilin mayının sonunda Almaniyanın Fransaya hücumu və Fransanı zəbt etməsi bu planları ləğv etdi.

Məlumdur ki, Almaniya faşizmi ordusunun Qərbi Avropanı 1938-1940-ci illərdə qısa bir müddətdə zəbt edə bilməsinə kömək edən əsas vasitələrdən biri həmin zəbt edilmiş ölkələrdə Almaniyaya xidmət edən «5-ci kələniyaların» olmasıdır. Faşist Almaniyası Hollandiyani 5 saatda, Danimarkanı 24 saatda, Yuqoslaviyanı 12 günde, Belçikanı 18 günde, Yunanistanın və Polşanın hər birini 27 günde, böyük Fransanı 38 günde (Parisi isə 14 günde) zəbt etmişdi.

Almaniya ordusu qəşətən SSRİ-ya 22/VI/41 tarixdə hücum etdikdə Böyük Britaniyanın hərbi kəşfiyyatı bildirdi ki, ruslar (sovetlər) 10 gün müqavimət göstərə bilərlər. Amerikanın hərbi ekspertləri isə Sovetlər İttifaqının üç aya qədər müqavimət göstərə biləcəyini söylədilər.

Hitler hesab edirdi ki, onun başladığı bu müharibədə SSRİ-nin bir sira xalqları sovet rəhbərliyinə qarşı mübarizəyə qalxacaqdır.

1937-1938-ci illərdə ABS-in SSRİ-də sofiri olmuş Ceyms Devis 1941-ci ilin 7 iyulunda öz gündəliyində yazmışdı: «Bəs həni Hitlerin Rusiyadakı əlbirləri?». Bu suallara mən belə cavab verirdim: «Onları güllələdilər». Deməli, Sovetlər ölkəsində Hitlerə kömək etmək istəyən qüvvələr olmuşdu da, SSRİ rəhbərliyi tərəfindən güllələnmişdi.

Qafqaz uğrunda döyuşlər Hitlerin plan və arzularının tamamilə əksinə corəyan etdi. 1942-ci ilin 18 avqustunda Vladikavkaz (indiki Orconikidze) şəhərində Şimali Qafqaz xalqlarının, 23 avqustunda isə Tiflis şəhərində Zaqafqaziya xalqlarının antisəfərit mitinqləri keçirilirdi. Tiflisdəki mitinqdə çıxışında böyük şair Səməd Vurğun dedi: «Nizami Gəncəvinin yadıldığı torpağa faşist işğalçılarının ayağı dəyə bilməyəcəkdir... Qoy keçilməz. Qafqaz dağlarının dibini,

görünməyən dərələri almanın işgalçılari üçün məzaristan olsun. Mən düşmənə nifrat bəsləməyə çağırıram».

Qafqazın müdafiəsinə Şimali Qafqaz və Zaqafqaziya cəbhələrindən əlavə, Qara dəniz donanması, Xəzər və Azov dənizləri hərbi donanmaları, bir sözə bütün Qafqaz cəlb edilmişdi. Sentyabrın 24-də Zaqafqaziyada hərbi vəziyyət elan edildi.

Faşist Almaniyası Fransa kimi böyük dövləti qısa müddət ərzində zəbt etdikdən sonra İngiltərəni zərbə altında saxlamadı məqsədi Londona bomba zərbələrini davam etdirərək Sovetlər İttifaqına qarşı qəşətən hücumu kecidişə, 1941-ci ilin qışında Moskva uğrunda döyuşlarda gözla-madıyi ağır zərbələri aldı və geriye çəkilməyə məcbur oldu.

Hitler hesab edirdi ki, Qafqazın neft sərvətlərinə sahib olmaq üçün bu diyarın xalqları arasında olan qan düşmənciliyindən də istifadə etmək olar, bù düşməncilik onların Sovet ordusuna köməyini guya qeyri-mümkün edəcəkdir.

1941-ci ilin iyununda Hitlerin tapşırığı ilə hazırlanan «Edelveys» planına görə Almaniyadan motorlu hərbi hissələri Xəzər sahiləri xətti ilə uzanan və Mahaçqala, Dərbənd və Bakıdan keçən dəmir yolu vasitəsilə Şərqi yürüş həyatına keçirməli idi. Bu hərbi yürüşün ikinci istiqaməti isə Almaniyadan dağ-aticı diviziyalarının dəmir yolu xəttindən qərbədə yerləşən Qafqaz dağları arasındaki keçidləri zəbt edərək Bakı və Tiflis istiqamətlərində döyuşləri təşkil etməkdən ibarət olmalı idi. Bakı neftçiləri və kimyaçı-alımlar isə gecə-gündüz qəhrəmancasına fədakarlıq göstərərək, cəbhələri yanacaq ilə lazımı səviyyədə təmin edirdilər. Gənc kimyaçı alım professor Yusif Məmmədəliyev (1905-1961) hərbi təyyarələrin yüksəkkeyfiyyətli (oktanlı) yanacaqla təmin edilməsinin sənaye üsulunu kaşf edərək, faşizm üzərində ümumi qələbə işinə böyük töhfə verdi.

Məşhur neftçilərdən olan Gülbala Əliyev, Ağahüseyn Qafarov, Ağasəf Bağırov, Ağa Nəmətulla, Ş.Fətquliyev və onlarla digərləri az sonra bu rəşadətli əməyə görə Sosialist

Əməyi Qəhrəmanı adına, Stalin mükafatına və ölkənin ali ordenlərinə layiq görüldülər. Bunların içorisində neft istehsalının böyük təşkilatçıları olan Süleyman Vəzirov, Baba Babazadə, Qurban Abbasov, Rüstəm İsmayılov və onlarla digərləri də var idi.

Azərbaycan neftçiləri II dünya müharibəsi illərində Dövlət Müdafiə Komitəsinin keçici Qırmızı Bayraqına 160 dəfə layiq görülmüşdülər. Sənayenin heç bir sahəsində qısa bir müddət ərzində belə bir qəhrəmanlıqla nail olunmamışdı.

Bakını zəbt edəcəyinə böyük ümidiylər başlayan Hitler Bakının bombalanmasını nəzərdə tutmurdu. O, hesab edirdi ki, əgər Almaniya Bakı neftini göydən zarba endirərsə Sovet ordusu Almaniyaya xidmət edən Ruminiya neft rayonlarına bomba zərbələri endirə bilər və hətta buna bərəət də qazanar.

SSRİ Dövlət Müdafiə Komitəsi 1942-ci ilin 5 aprelində Bakının hərbi hava müdafiəsi haqqında ayrıca qərar qəbul etdi.

Bununla belə 1942-ci ilin 4 mayında gündüz Bakı səmti üzərində Almaniyadan kəşfiyyat təyyarəsinin uçuşu qeydə alındı və Azərbaycan Respublikası hökuməti mayın 5-də «Bakıya alman təyyarəsinin uçuşu haqqında» məsələ müzakirə etdi.

Bakının müdafiəsi məsələsi 1942-ci ilin 23 iyununda İ.V. Stalinin yanında xüsusi məsələ kimi müzakirə edildi və qərara alındı ki, 58-ci Sovet Ordusu İrandan və Birleşmiş Suvari korpusu Orta Asiyadan Bakı hərbi dairəsinə gətirilsin.

1943-cü ilin əvvəlində Sovet Ordusu Şimali Qafqazdan əks hücumaya keçdi. Stalinqrad döyüşləri ilə birlikdə bu döyüşlər Almaniya ordusunun ikinci böyük məglubiyəti idi.

ABŞ və İngiltərə hərbi dairələri gözlayırdılar ki, Hitler 1942-ci ilin yazı-yayında Moskvaya qarşı yeni əməliyyatlara başlayacaqdır. Aydır ki, Hitler Moskvani zəbt edərək, Sovet rəhbərliyini Ural dağlarının şərqinə sıxışdırıbilsə ydi

və Hindistana qədər planlaşdırıldığı hərbi əməliyyatları Qafqazdan keçərək başlasa idi, ABŞ və İngiltərə hərbi qüvvələrinin faşist Almaniyasına qarşı müqaviməti daha böyük çətinliklərlə rastlaşdırı.

Həmin dövrə Hitler azərbaycanlı əsirlər məsələsindən də istifadə etmək istəyirdi.

Məmməd Əmin Rəsulzadəyə 1941-ci ilin sentyabrında məlum oldu ki, almanlar əsir düşmüş azərbaycanlılardan 1500 nəfəri güllələyəndən sonra onların yəhudi olmadıqlarını bilmışlar. Belə sahvin tekrar olmasına imkan verməmək üçün o, yollar axtarırdı. Həmin dövrə M.Ə.Rəsulzadə Hitlerin «Şərqi Nazirliyi» tərəfindən (Türkiyədən) Almaniyaya dəvət edildi (bu nazirlik 1941-ci ilin iyununda yaradılmışdı və ona Rozerberq rəhbərlik edirdi). Almaniyaya gəlmis M.Ə.Rəsulzadəni nazirliyin Qafqaz şöbəsinin rəhbəri professor fon Mende səmimi qəbul etdi. M.Ə. Rəsulzadə bildirdi ki, onunla birgə işləməyə o zaman razı olar ki, «Almaniya Azərbaycanın müstəqilliyini tanımağa razı olsun». Bu na isə Hitler razılıq vermadı<sup>1</sup>.

Lakin Hitler hiss edirdi ki, motorlar müharibəsində Almanya ordusunu yanacaqla təmin etmədən, müharibəni davam etdirə bilməyəcəkdir. Hitler 1942-ci ilin yazında müttəfiqi Yaponiyanın səfiri general-leytenant Osimanı qəbul edərkən demişdi: «Mən qərara gəlmişəm ki, daha mərkəzi hissəyə hücumu dayandırıram. Mənim məqsədim Cənub cəbhəsinə hücumla başlanğıcda Qafqaz istiqamətinə zərbə endirəcəyəm. Nəst üçün İranə və İraqa çıxməq vacibdir»<sup>2</sup>.

II dünya müharibəsi illərində ABŞ prezidenti Ruzvetin məsləhətçisi olmuş admiral Uilyam Leki xatırılarda yazır ki, Hitler SSRİ ilə müharibəyə başlarkən biz hesab edirdik ki, «Alman orduları SSRİ-nin qərb rayonlarını və Qafqazı

<sup>1</sup> Bu haqda daha geniş-bax: Nəsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991, s. 221-229.

<sup>2</sup> A. Якобин, 1941-1945 гг. Вторая Мировая война в хронике и документах. Дармштад, 1961, с. 228 (almancadan ruscaya tərcümə).

ışgal etdikdən sonra Hitler Stalinə sülh təklifi ilə müraciət edir. Qafqazın neft mədənlərinin işgali isə bütünlükdə Avropanın istilasını reallaşdırıa bilərdi. Lakin bu hadisə baş vermədi. Hitler Rusiyanın iççorisinə doğru irəlilədi və bununla da alman ordularının bütün əvvəlki naiiliyyətlərini heçə endirdi. Almanlar 1941/42-ci illərin qış kompaniyası dövründə Stalinqradda və Rostovda ağır mağlubiyyyətlərə uğrayaraq geri çəkiləndə hamımız rahat nəfəs aldıq. Bununla da nəinki Bakı və onun tükənməz nefti, eləcə də bütün yaxın Şərqiñ zəngin neft mədənləri alman işgalçları tərəfindən zəbt edilməsi qorxusundan azad edildi»<sup>1</sup>.

Göründüyü kimi, Bakı nefti II dünya müharibəsinin gedisiñi əsaslı surətdə dəyişdirə biləcək bir amil idi və belə də oldu.

1942-ci ilin oktyabrından etibarən Qafqaz uğrunda döyüslər Almaniya və Sovetlər İttifaqının ordu hissələrinin ən ağır döyüslərindən biri oldu. Faşist ordu hissələri Ma-haçqala-Kızıl-lər-Astraxan dəniz yolu xəttini zəbt etdikdən sonra SSRİ-nin Şərqiñ ölkənin Qərb və Şimal rayonları ilə əlaqələri əsasən dəmir yolu vasitəsilə həyata keçilməyə başlandı və Bakının havadan müdafiəsi möhkəmləndirildi.

Stalinqrad və Qafqaz uğrunda döyüslərə faşist ordu hissələri məğlubiyyətə uğradıqdan sonra Hitlerin Bakı nefətinə sahib olmasi xülyasına sarsıcıdı zərbə endirildi.

Qafqaz uğrunda döyüslər zamanı Almaniya ordusunda texnika üçün yanacaq çatışmazlığı son həddə çatmışdı.

Həmin günlərdə cəbhələrdən Hitlərə gizli məlumatlar göndərən Almaniymanın Dövlət Təhlükəsizliyi Nazirliyinin generali Albert Speyer ona məktublarının birində yazmışdı: «Gecə 10-cu ordu hissələrinin vəziyyətini yoxlayarkən gördüm ki, 150 yük maşını dəstəsini çəkmək üçün hər maşına dörd öküz qoşulmuşdur». Almaniya quru ordusunun baş ştabının rəisi general-feldmarşal Qalder həmin günlərdə öz gündəliyində yazmışdı: «Taleminizin acılığı ondadır ki, biz

nestə yaxınlaşdıqca, onun çatışmazlığını daha çox hiss edirdik».

1942-ci ilin əvvəlində Hitelrin iqtisadi məsələlər üzrə məşvərətçiləri ona bildirdilər ki, «Almaniya Qafqaz neftini, eləcə də taxıl və mədən-filizini ala bilməsə mühabibəni davam etdirə bilməz». Hitler bu tələb ilə razılışaraq orduğun hücumunu Qafqaz istiqamətinə yönəltmişdi. Almanların tank orduyu (general Kleyst) Maykop neft mədənlərini zəbt etdikdən sonra Hitler Bakının zəbt edilməsi və Xəzər dənizinə çıxmışı Almaniyın I tank ordusuna əmr etdi. Bu əməliyyatlar zamanı Almaniyın tank ordusunda yanacaq çatışmazlığı son həddə çatmışdı.

Qafqaz uğrunda döyüslərdə Xəzər hərbi Donanması və Azərbaycan Respublikası əhalisi, ilk növbədə bakı neftçiləri yüksək qəhrəmanlıqla müharibə cəbhələrinə hərtərəfli yardım etdilər.

Qafqaz uğrunda döyüslərin başlanması ilə əlaqədar olaraq 1942-ci ilin 8 avqustunda Xəzər Doniciliyi Donanmasında hərbi vəziyyət elan edildi. Həmin dövrda Xəzərdə üzən «Dnepr» gəmisinin kapitanı Şövkət Səlimova düşmənin bomba zərbələri altında dəniz vasitəsilə cəbhələri yanaçla təmin edənlərdən biri idi.

Xəzər gəmiçiləri Qafqaz uğrunda döyüslərin davam etdiyi 422 gün ərzində cəbhələrə yanacaqdan əlavə 434472 nəfər döyüscü və mülki şəxs, 791 tank, 46 təyyarə, 4458 avtoməsin, 243257 ton silah daşıdları. Göstərilən dövrda düşmən tərəfindən 7500 təyyarə Xəzər Donanmasına qarşı yönəldilmişdi və bunlardan yalnız 74-ü Bakı buxtasına çata bilmüşdi ki, bunlardan da 8-i zenit artilleriyası tərəfindən vurulmuşdu.

Azərbaycanın qəhrəman qızı Şövkət Səlimova «Qırımızi Ulduz» və «Vətən müharibəsi» ordenləri, onlarla medal ilə təltif edilmişdir.<sup>1</sup>

<sup>1</sup> Bax,... «Respublika» qəzeti, 6 yanvar 1994.

<sup>1</sup> Bu haqda daha geniş, bax: Azərbaycan Veteranlarının döyük xatırları. B., 2005, s.32-33.

Qafqaz uğrunda döyuşlardaət əmək qəhrəmanlığına görə 36180 nəfər Azərbaycan vətəndaşı yüksək dövlət mükafatları layiq görülmüşdür.<sup>2</sup>

Xəzər Hərbi Donanması müharibə illərində Bakı neftini düşmənin bomba zərbələri altında müharibə cəbhələrinə çatdırmaqla yüksək qəhrəmanlıq nümunələri göstərdilər. Bütün bunulara görə Donanma 1945-ci ilin 27 aprelində «Qırmızı Ulduz» ordeni ilə təltif edildi.

Bundan əlavə Xəzər Donanması müharibə illərində digər cəbhələrə 5000 nəfər döyüşü gəndarmışdır.

Marşal G.K.Jukov demişdir: «Bakı neftçiləri cəbhəyə və ölkəyə o qədər yanacaq verdilər ki, na qədər ki, ölkəni müdafiə etmək, düşmənin üzərində qələbə əlmaq üçün lazımlı idi»<sup>3</sup>. Marşal K.K.Rokossovski demişdir: «Həqiqətən də bizim şahınların hər bir bomba zərbələrində, qorxmaz şahınların hər bir döyuş zərbələrində, qəhrəman Sovet tankçılarının hər bir hücumunda, alman faşist işgalçuları üzərində hər bir qələbədə uğurların böyük bir hissəsi Bakı neftçilərinə məxsusdur»<sup>4</sup>.

Tarixi həqiqətdir ki, Bakı nefti olmasaydı Sovetlər İttifaqının Hitler Almaniyası üzərində qələbəsi mümkün deyildi. Bu faktı ümumi milli liderimiz Heydar Əliyev qətiyyətlə demişdir və təkər səyləmişdir.

Moskva altında tarixi döyuşlərin 65-ci ildönümü ərafa-sında 2001-ci ilin noyabrında «Müharibə və əmək cəbhələrinin qəhrəmanları: 1941-1945-ci illər» seriyası ilə Moskvada nəşr edilən növbəti kitab üçün yazdığı müraciətində Azərbaycan Respublikası Prezidenti, görkəmli dövlət xadimi Heydar Əliyev yazılmışdır: «Bakı neftçiləri ölkəyə o qədər neft verdilər ki, na qədər ki, düşmən üzərində tezliklə qələbə

çalmaya üçün lazım idi. Bu gün biz daha aydın və qətiyyətlə hiss edirik ki, Azərbaycan böyük qələbəyə çox böyük bir töhfə vermişdir».

1941-1945-ci illərde Azərbaycan ölkəyə (SSRİ) 75 milyon ton neft, 22 milyon ton benzin və müharibə cəbhələrinə tələb olunan qədər başqa neft məhsulları (mazut, sürtgüləş, yağları və s.) vermişdir. Bakı neftçilərinin müharibə illərində cəbhələri tələb olunan qədər benzin, neft və sürtgüləş materialları ilə tomin etməkdə qəhrəmanlığı layiqinçə qiymətləndirilməli idi. Bu yanacağın Xəzər dənizində üzən gəmi və təyyarələr vasitəsilə düşmənin bomba zərbələri altında cəbhələrə çatdırılması da yüksək qəhrəmanlıq nümunəsidir. Bütün bunlar heç olmasa müharibənin sonunda qeyd edilməli idi və Bakı şəhərinə da «Qəhrəman şəhər» adı verilməli idi.

Bu ədalətsizliyin əsasını onda axtarmaq lazımdır ki, Kremldə oturan Qafqazlı bolşeviklər (L.V.Stalin, Beriya, Mikoyan) bunu ona görə etməlidirlər ki, belə bir adı Tiflis və İrəvana da vermək üçün heç bir əsas yox idi. Məlumdur ki, Sovetlər İttifaqının partiya rəhbərliyinə Azərbaycan haqqında belə ədalətsizlik həmişə xas olmuşdur.

Bəla ədalətsizliyi baxmayaraq, Azərbaycan öz xalqının qəhrəmanlıq tarixinin II dünya müharibəsi dövrünü dönya tarixində ən yüksək qəhrəmanlığı kimi qeyd edir və bununla fəxri edir.

Bakı neftinin Almaniya faşizminin hərbi qüvvələri üzərində qələbədə həllədici rolündə danışarkan II dünya müharibəsi illərində SSRİ rəhbərliyində bütün köçürmə tədbirlərinə rəhbərlik edən Anastas Mikoyanın Azərbaycan türklərinin müharibə illərində Sibira köçürülməsi (sürgün edilməsi) planı haqqında aynca demək lazımdır. Bu qətiyyətin plan strateji məqsəd pərdəsi altında gizlədilmişdi. A.Mikoyan Sovet rəhbərliyini inandırmağa çalışırdı ki, Türkiyə dövləti SSRİ-yə qarşı müharibəyə başlayarsa, Azərbaycan xalqı mütləq Türkiye tərəfəsinə keçəcəkdir.

<sup>1</sup> Bu haqqda daha geniş bax: İsrail İsmayılov, Azərbaycanlıların II dünya müharibəsində iştirakı, B:2000, s.47-54; 69-80.

<sup>2</sup> Qurban Orucov, Azərbaycan Qafqaz döyuşlərində, B.: 1984, 1-156.

<sup>3</sup> «Правда» qəzet, 10 mart, 1985.

<sup>4</sup> Пісьма əlavə 2 beşəmərtəv. Bakı, 1987, c. 199

Xoşbəxtlikdən, İ.V.Stalin daşnak A.Mikoyanın bu planını qəbul etmədi. Aydındır ki, A.Mikoyan 1918-1920-ci illərdə həyata keçirmək istədiyi planları II dünya müharibəsi dövründə reallaşdırmaq üçün baş sındırıldı.

#### V Fəsil.

Azərbaycanda dənizdə neft istehsalı sahələrinin genişlənməsi. SSRİ-nin şərqi zonasında yeni neft rayonlarının yaradılmasında Azərbaycan neftçilərinin hərtərəfli kəməyi (1946-1990)

Xəzər dənizi hövzəsində yerləşən Azərbaycanın beynəlxalq siyasetdə mənafelərin kəsildiyi bir məkan olması faktı II dünya müharibəsindən sonra dövrə öz əhəmiyyətini nəinki itirmədi, hətta daha da aktual oldu. Təbii ki, bu mənafelər SSRİ-nin tərkibində həll edildi.

Azərbaycanda neft istehsalı müharibədən sonrakı bərpa dövrünün ilk beşillik planı ərzində (dördüncü beşillik plan) 28,8% artdı.<sup>1</sup>

Bakı neftçiləri ölkənin (SSRİ) beynəlxalq mövqelərini və iqtisadi qüdrətini artırmaq üçün neft və neftdən əldə edilən sənaye məhsulları istehsalını daima artırmaqla yanaşı, eləcə da ölkənin yeni neft rayonları üçün kadrlar hazırlanmasında misilsiz xidmətlər etmişlər. SSRİ-nin Şərqi rayonlarında yaradılmış II Bakı və III Bakı neft rayonlarının (əsasən Sibirde) texniki təminatı və bu yeni neft rayonlarında işləyən mühəndis-texniki kadrlarının hazırlanması Neft Akademiyası adlanan Bakısız qeyri-mümkin idi. Bu sahədə görülmüş işləri tasavvür etmək üçün təkcə Azərbaycan Neft və Kimya institutunun (1920-ci ildə təsis edilmişdir) xidmətlərini qısaça alaraq göstərmək kifayətdir.

İnstitutun 7 fakültəsi, 57 kafedrası, aspirantura və doktoranturası, 10 elmi-tədqiqat və problem laboratoriyası əsasən neftçi mütəxəssislər hazırlamaq ilə məşğul olmuşdur və əksoriyyət hallarda dünya standartları səviyyəsi ilə ölçülən nailiyyətlər əldə etmişlər.

XX əsrin 70-ci illərinin əvvəlinə olan məlumatə görə institut SSRİ-nin 22 sənaye şəhərinin və xarici ölkələrin on-

<sup>1</sup> ASE. I cild, s.518.

larla texniki elmi-tədqiqat kollektivləri ilə əməkdaşlıq etmişdir.

Azərbaycan dünyanın ən qədim və güclü neft ölkəsi olmaqla yanaşı, dünyada ilk dəfə neft dənizdən çıxaran ölkə olmaqla da, öz birinciliyini saxlamışdır. Məşhur Neft Daşları dünyada bərabəri və oxşarı olmayan dəniz nefti şəhəridir.

Xəzər dənizi sahilərində, Bakıdan 110 km aralı, dənizin dibindəki qayalıqlar arasında 1949-cu ildə inşaasına başlanan «Neft Daşları» Azərbaycan neftçilərinin qəhrəmanlıq tarixinin qızıl səhifələrini təşkil edir. Həmin yer açıq dənizdə, dünyada ilk dəfə yaradılan iri neft istehsalı mənbəsi olan «Möcüzələr qalası» idi. İlk 20 il ərzində burada dənizin üstündə 163 kilometrlik sahədə dirəklər üstündə estakadalar tikildi.

1949-cu ilin 1 noyabrında Neft Daşlarında birinci quydandan tonlarla neft istehsalına başlandı.

Polad dirəklər üstündə tikilmiş bu estakadaların tikilməsi 1950-1960-ci illərdə əsasən həyata keçirildi... Neft Daşları zonasında belə 18 neft yatağının olması məlumdur.

1986-cı ilin məlumatına görə Azərbaycanda hasil edilən neftin 27%-i dənizdə yerləşən mədənlərin payına düşür.<sup>1</sup>

1971-ci ildə Azərbaycanda 1 milyardinci ton neft çıxırılmışına nail olundu<sup>2</sup> və həmin ildə SSRİ dünyada neft hasilatına görə 2-ci yera çixdi. 1974-cü ildə isə SSRİ neft istehsalı həcmində görə dünyada 1 yera qalxdı.

Hazırda Azərbaycanda dənizdən neft çıxarılması 120 metr dərinliyə qədər çatmışdır.

Neft quyularının təkrar istismar üçün qazılması və istismarına lazım olan avadanlıq Bakıda yaradılmış ağır qazma avadanlığı zavodu, neft maşınqayırmaya sahələri üzrə işləyən digər zavodlarda istehsal edilirdi və bütün ölkə (SSRİ) tələb olunan miqdarda təmin olunurdu.

SSRİ xalq təsərrüfatının inkişafının V və VI beşillik planlarında (1951-1960-cı iller) ölkədə yaradılmış yeni neft rayonlarının (II Bakı, III Bakı) neft istehsal üçün avadanlıq və məsənlərlə tələbatını ödəməkdən ötrü neft sənayesinin inkişafına kapital qoyuluşu xeyli artırıldı və ölkədə neft işinə rəhbərlik daha da mərkəzləşdirildi. 1957-ci ildə SSRİ-də mövcud olan 467 iri neft birlilikləri İttifaq (SSRİ) və İttifaq respublika nazirlikləri tərəfindən idarəciliyə keçirildi.

Həmin dövrə Türkmenistanda, Başqırdıstanda, Tümenda, Uxtada yaradılmış yeni neft rayonları neft mütəxəssisləri və neft avadanlıqları ilə əsasən Azərbaycan təmin edirdi.

Bakinin yaxınlığında olan Sumqayıt şəhərində 1962-ci ildə yaradılmış ali-tekniki məktəbin bazasında az sonra Neft və Kimya institutunun filialı yaradıldı. Həmin filial bazasında isə sonralar Sumqayıt Texniki Universiteti yaradılmışdır.

1976-ci ilin məlumatına görə Azərbaycan Neft və Kimya institutunda (indiki Neft Akademiyası) işləyən 1000 nəfər müəllimdən tam yarısı elmlər doktoru - professor və elmlər namizədi - dosentdir. Institutun məzunlarından 150 nəfərdən çoxu Sovet İttifaqı Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanıdır. Məzunlardan 100 nəfərdən çoxu Dövlət mükafatları laureatları və Elmlər Akademiyasının üzvləri seçilmişlər.

Həmin illərdə Azərbaycan Neft və Kimya İnstitutu Almanıyanın Frayberq Dağ-mədən Akademiyası və Dresden Texniki məktəbi, Krakov Mədən-Metallurgiya Akademiyası (Polşa), Əlcəzair Neft institutu, Budapest Texniki Universiteti (Macaristan), Qabil Politexnik İnstitutu (Əfqanistan) və digər xarici ölkələrin texniki institutlarının kollektivləri ilə əməkdaşlıq etmişdir və bu əməkdaşlıq sonrakı illərdə da uğurla davam etdirilmişdir.

<sup>1</sup> ASE, X cild, s.72.

<sup>2</sup> ASE, VII cild, s.209.

1985-1990-ci illəri əhatə edən SSRİ xalq təsərrüfaunının XII beşillik planında ölkədə neft istehsalının əvvəlki beşilliye nisbətən 3 dəfə artımı nəzərdə tutulmuşdu.

Azərbaycan XX əsrin ortalarından başlayaraq SSRİ miqyasında neft elmi üzrə ən güclü mərkəzlərdən biri olmuşdur. Təsədüfi deyil ki, neft üzrə Beynəlxalq simpozium 1971-ci ilin 29 sentyabrında Bakıda keçirilmişdir.

İkinci dünya müharibəsindən sonrakı illərdə Bakı neftçilərinin əmək uğurları və beynəlxalq əlaqələri daha da genişləndi. Həmin dövrə Bəxtiyar Məmmədov, Füridin Ağayev, Xanoğlan Bayramov, Zəki Şirinov, Yusif Fazaliyev, Akif Cəfərov, Qaraş Əmirov, Şixəli Dadaşov, Abbas Məmmədov, Mirza Mustafayev, Nizaməddin Ağamuradov, Səfərli Məmmədov, Salman Nağıyev, Fərman Salmanov, Məmməd Qənbərov, İsrafil Hüseynov, Sabit Orucov neft sanayesi üzrə görkəmləi uğurlara görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

XX əsrin II yarısından başlayaraq dünya üzrə enerji tələbatında neft və qazın ağırlıq çəkisi sürətlə artmağa başladı. Əgər XX əsrin əvvəlində neft və qaz dünya enerji tələbatının 3,9%-ni təşkil edirdi, XX əsrin 70-ci illərində 63% təşkil etdi.

Bələdiyələ, neft XX əsrin əsas yanacağına çevrildi və onunla dünya ölkələrinin təmin olunması üçün siyasi tədbirlər də çoxaldı, ölkələrin neft siyaseti siyasılışdı.

Hesablamalar göstərir ki, II dünya müharibəsindən sonrakı dövrə hərbi münaqişələrin əksəriyyəti (58%) yanacaq ehtiyatları (əsasən neft) üzərində başlanıv və ona nəzarətlə əlaqədar olaraq davam edir. Hərbi münaqişələrin 31%-i isə hakimiyət uğrunda mübarizə ilə bağlı olur. Azərbaycan neftinin istehsalının təhlükəsizliyinin təmin edilməsi vəzifəsi ölkənin siyasi və iqtisadi müstəqilliyi dövründə xüsusi əhəmiyyət kəsb edir.

## VI Fəsil.

### HEYDƏR ƏLİYEVİN NEFT STRATEGIYASI

Azərbaycanın güclü bir sərvəti olan neftin ölkə höyətində rolü məsələsi xalqımızın görkəmli şəxsiyyətlərini həmişə düşündürmüştür. Azərbaycan Sovet Respublikasının 1922-1929-cu illərdə Mərkəzi İcraiyyə Komitəsinin sədri (faktiki olaraq prezidenti) olmuş Səmadağə Ağamalı oğlu (1867-1930) Azərbaycan neftinin böyük iqtisadi amil olması ilə yanaşı, bəzi hallarda Azərbaycan xalqı üçün «baş ağrısı» da götürdürülmüşdür. Bu «baş ağrısı» xaricilərin bədnəm əməlləri nəticəsində baş verirdi. O, Sovet Azərbaycanının Moskvadan tam asılı vəziyyətə düşməsində neftin varlığını nəzərdə tutaraq, yazımışdır: «Bizim Azərbaycanın alın yazısını torpağın üstü deyil, altı təyin edir. Bu neft burada qaynadıqca, biz ona deyil, o bizi komanda edəcəkdir. Bu çıxan neftdən bizim istifadə payımız bir idarə lampasının yanacağı qədərdir. Amma bütün Rusiyada həyat bu neftə görə uyğunlaşdırılmışdır. Nə yaziq ki, bu iki məmələkətin taleyini bu qara camur bir-birinə yapışdırılmışdır».

Azərbaycanın görkəmli siyasi xadimi və ədibi Nəriman Nərimanov 1922-ci ilin aprelində çağrılmış Genuya beynəlxalq konfransında Bakı nefti və tərksilah məsələləri üzrə müzakirələrdə çıxış etmişdir. Həmin konfransda daha çox «Rus nefti» üslubu işlənsə də N.Nərimanov Hollandiya və İngiltərə neft şirkətlərinin Bakı neftinə sahib çıxməq (güya icarə yolu ilə) haqda təkliflərini rədd etmişdi:

Məlumdur ki, Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində (1920-1922) Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri və hökumət başçısı olduğu dövrə Respublikada müəyyən qədər yüksələn qalmış xam nefti xarici ölkələrə sataraq əhalinin ağın iqtisadi vəziyyətini yüngülləşdirmək mümkün idi. Lakin Azərbaycan Şimalda general Denkinin ordusu, qərbdə menşevik Gürcüstani, Cənubda

erməni daşnaqlar tərəfindən mühasir vəziyyətində olduğu üçün buna imkan yox idi. Həmin dövrə Nəriman Nərimanov Rusiya Federasiyası hökümti başçısı Vladimir Leninə müraciət edərək bu neftin Rusyanın vasitəçiliyi ilə bir hissəsinin xaricə satılmasına nail olmuşdur.

Göründüyü kimi neftlə zəngin olan Azərbaycanın öz neftini xaricə çıxarmaq məsələsi hələ XX əsrin əvvələrində çatın bir məsələ idi.

Azərbaycan rəsmi olaraq SSRİ-nin tərkibinə qatıldıqdan (1923-cü ilin ilk günlərindən) sonra Bakı nefti tamamıyla çoxmillatlı Sovet dövlətinin sərt nəzarəti altına keçdi.

Azərbaycan öz müstəqilliyini elan etdikdən (18 oktyabr 1990) sonra ölkənin ən zəngin sərvəti olan neftin məqsədönlü istifadəsi məsələsi xüsusü əhəmiyyət kəsb etməyə başladı. Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası hər şeydən əvvəl bu məqsədə xidmət etmişdir.

Xəzər dənizi dünyada (Fars körfəzi və Sibirdən sonra) ən böyük neft hövzəsidir və onun ekvatoriyasında olan 200-dən çox neft yatağından 145-ə qədəri dənizin Azərbaycan sektorundadır. 1782-ci ildə Bakıda olmuş məşhur ingilis səyyahı Forster «Bakıda neft» adlı əsərində Bakının qara neftini şah və taca bərabər xəzinə adlandırmışdır.<sup>1</sup>

Müsəir dövrə neft əsas enerji mənbəyi olduğu üçün neftlə zəngin ölkələr öz daxili və xarici siyasetlərini neftlə tənzimləyirlər. Neftlə zəngin olan bələ ölkələrdən biri sayılan Azərbaycanın 1994-cü ilə qədər neft strategiyası olmayışdır.

Amerikanın məşhur «Vaşinqton Post» qəzeti 1997-ci ilin sentyabrında yazımışdı: «1900-cu ildən dünyada aparıcı neft istehsalçıları Azərbaycan, yənə də əfsanəvi sərvətlər məmələkəti hesab edilir».<sup>2</sup>

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə xalqın arzusunu və tələbi ilə Azərbaycana hakimiyətə gətirildiyi dövrdən baş-

layaraq dövlətin neft strategiyasını işləyib hazırlamağa başladı və 1994-cü ildə «Əsrin müqaviləsinin» bağlamasına nail oldu. «Böyük uzaqgörənliliklə işləniň hazırlanmış neft strategiyası Azərbaycanın gələcəyə istiqamətlənən nəhəng inkişaf planıdır».<sup>1</sup>

Azərbaycanın neft strategiyası «Əsrin müqaviləsi» adlanan Beynəlxalq neft kontraktlarından (1994) başlayır. 1994-1995-ci illərdə 5 kontrakt əsasında «Bakı-Tbilisi-Ceyhan» beynəlxalq neft kəmərinin çəkilməsi haqqında qərar qəbul edildi və bunun üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı» (şirkətin təmsilcisi Devid Vudvord). Həmin beynəlxalq neft kəmərinin çəkilişi üçün yaradılmış sponsorlar əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)-50%, «BP»-25,4%, Lukoil-7,9%, Statoyl -6,7%, TPNO-5%, İtoçu-3% kapital qoyuluşuna malik idilər.

Azərbaycan neftinin geniş miqyasda istehsal üzrə bağlanmış «Əsrin müqaviləsi» on ildən sonra Azərbaycan XX əsrin sonuna qədər xarici şirkətlərlə 21 neft müqaviləsi bağlamışdır və bu müqavilələr əsasında Azərbaycanın neft sonayesinin inkişafına 60 milyard ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulmuşdu.

1994-cü ilin 20 sentyabrında Xəzərin neft ehtiyatlarının birlikdə istifadəsi üçün ABŞ, Böyük Britaniya, Türkiyə, Səudiyyə Ərabistanı və Norveçin 12 böyük şirkəti ilə «Əsrin müqaviləsi» imzalandı: görülmüş işlər nəticəsində 1997-ci ilin 12 noyabrında ilkin neftin hasilatına başlandı.

Heydər Əliyevin hazırladığı neft strategiyasının mühüm tərkib hissəsini Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası təşkil edir. Bu əsas ixrac boru kəmərinin uzunluğu 1768 kilometrdir və onun inşasına 4 milyard dollar sərf edilmişdir.

<sup>1</sup> Əsər 1995-ci ildə Londonda noşr edilmişdir.

<sup>2</sup> Bax: «Xalq» qəzeti, 25 sentyabr 1997 il.

<sup>1</sup> Ramiz Mehdiyev. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin neft strategiyası. B., 1999.

Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin rəsmi açılışı 2006-ci ilin 13 iyununda olmuşdur. Bu açılış ulu öndar Heydər Əliyevin neft strategiyasının böyük təntənəsidir. Həmin beynəlxalq kəmar təkcə iqtisadi deyil, həm də böyük siyasi-strateji əhəmiyyət kəsb edərək Şərqi ilə Qərbi arasında energetika dəhlizi rolunu oynayır.

Heydər Əliyev demişdir: «Neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas qarantalarından biridir». Bu fikrini davam etdirərək Heydər Əliyev xüsusü olaraq qeyd edir ki, bu tədbir «ABŞ və Azərbaycan arasındaki münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Xüsusi Xəzərdəki neft yataqları bütün dünyanın diqqətini cəlb etdi».

Amerikanın məşhur siyasetçisi – professor Zbignev Bjezinski «Böyük Şahmat taxtası» (1997) adlı kitabında yazmışdır: «Azərbaycan böyük enerji ehtiyatları ilə, həm də qəosiyyəti planda açar əhəmiyyətlidir. Rusiyanın nəzarət etdiyi ərazilərdən yan keçərək çəkilən neft kəmərləri vasitəsilə Qərbi bazarları ilə birləşən müstəqil Azərbaycan həm də enerjiya tələbatı olan önçü'lü dünya iqtisadiyyatının enerji cəhətdən zəngin Orta Asiya respublikalarına yol tapması üçün böyük magistraldır».<sup>1</sup>

Həmin kitabın digər bir yerində Zbignev Bjezinski yazar: «Müstəqil Azərbaycan Qərbin Kaspi (Xəzər) dənizi hövzəsindən Orta Asyanın enerji mənbələrinə çatması üçün dəhliz ola bilər».<sup>2</sup>

Azərbaycan eləcə də Bakı-Qrozni neft kəməri (1983-cü ildə işa başlamışdır), Bakı-Novorossiysk boru xətti (1997), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (tikilməsi davam etdirilir) vasitəsilə öz yanacığını xarici bazarlara çıxarmaq imkanına malikdir. Strateji nöqtəyi nəzərdən xaricə neft satmaq üçün paralel neft kəmərlərinin olması xüsusi əhəmiyyət kəsb edir.

Buraya eləcə də Bakı-Tbilisi-Axalkalaki-Kars dəmir yolu xəttinin yaxın zamanlarda çəkilməsini də daxil etmək lazımdır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti prezidenti Devid Vurvord 2001-ci ilin avqustunda etdiyi çıxışların birində demişdir: «Dünyanın öz enerji ehtiyatlarına görə arxalanmaqdə davam etdiyi bir sənayeni 150 il bundan öncə yaratmış bir ölkə kimi Azərbaycan heç də təsadüfü deyildir ki, yenidən beynəlxalq enerji miqyasında həlliəcili rol oynamaq ərəfəsindədir».

Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri 2000-cü ildə dünya bazarlarına 50 milyon ton neft çıxarılmasını təmin edəcəkdir.

Bakı neftinin qərbə ixracı ilə yanaşı Ərzurum-Bakı qaz kəmərlərinin də inşası neft strategiyasının tərkib hissəsi kimi diqqəti cəlb edir.

Bütövlükde isə Azərbaycanın neft strategiyası əsasında həyata keçirilən enerji daşıyıcıları 15 ölkənin 25 iri neft və qaz şirkətləri ilə bağlanmış müqavilələr əsasında 30 il müddətindən Azərbaycan sənayesine 60 milyard dollar sərmaya qoymasını təmin edəcəkdir.

Göstərilən neft və qaz boru kəmərləri, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Traseka) dünyada Azərbaycanın geosiyasi mövqeyini qat-qat gücləndirmişdir.

Beləliklə, Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanmış neft və qaz strategiyası Azərbaycan üçün tarixi əhəmiyyəti olan siyasi bir aktdır və o, ölkəmizin beynəlxalq miqyasda hörmətini artırır, Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı üçün böyük təminatdır.

Azərbaycanın neft strategiyası ölkəmizin yerləşdiyi hövzədə neft ixracı ilə məşğul olan ölkələrin iqtisadi maraqlarına müyyən qədər təsir etdiyi üçün, ona qarşı gizli tədbirlərin hazırlanması da reallıqdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru general Core Tenet 2000-ci ilin 20

<sup>1</sup> Zbignev Bjezinski. Böyük şahmat taxtası. M., 2003, s.56-62 (rus dilindən tərcümə).

<sup>2</sup> Yeno orada, s.146.

<sup>1</sup> «Azərbaycan» qəzeti, 31 avqust, 2001.

oktyabrında Kapitoliyada keçirdiyi gizli yığıncaqda demisdir. Fars körfəzi ölkələrinin hər birinin Azərbaycan neft strategiyasına qarşı xüsusi tədbirlər planı vardır.

İngilterənin siyasi icmalçısı Robert Korzeni: «Neft haqqında очеркler» əsərində (Moskva, 1999) yazır: «Bakı unutmasın ki, İran öz geostrateji vəziyyətindən, durumundan həmisi istifadə edib, yens edəcək. Bu, onun regional prinsipiəl mövqeyindəndir» (gəstorilən knihibin 62-ci sahifəsi).

Azərbaycan neft raket texnikası üçün analoqu olmayan yanacaq növü olduğu üçün Rusiyadan və digər ölkələrin iqtisadi maraqları ilə yanaşı onlarmın siyasi manasclarına da toxunur. Həq də təsadüfi deyil ki, Rusiyada Azərbaycanı öyrənən 23 nəfərdən ibarət xüsusi iqtisadi-kəşfiyyat bölməsi yaradılmışdır.<sup>1</sup> Azərbaycan neft strategiyasına qarşı on böyük təhlükə erməni terror təşkilatları olan «Haydad» və «Asala» təşkilatlarıdır.

Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində terror aktlarının həyata keçirilməsi erməni terror qrupları tərəfindən geniş miqyasda planlaşdırılır. Bu, terror qruplarının planlarında neft kəmərinin sıradan çıxarılmasından başqa Azərbaycanın görkəmli ziyanlarına qarşı terror aməliyyatının yerine yetirilməsi də nəzərdə tutulmuşdur.

«Asala» və «Haydadın» terror təşkilatlarının baş qərağħları bu terrorçuluğun İravan-Qarabağ özəkləri tərəfindən idarə edilir. Görünür, Ermənistən prezidenti R. Koçaryanın «men Bakının neft kəmərlərini partladıracagam»<sup>2</sup> deməsinə də diqqətlə yanaşmaq lazımdır.

Tədqiqatlar göstərir ki, Azərbaycanın neft strategiyasına qarşı tədbirlər Rusiyanın, İranın, Ermənistən siyasi dairələrinde həmisi diqqət mərkəzində olmuşdur və indi də diqqət mərkəzinəndir.

<sup>1</sup> Rövşən Novruz oğlu Azərbaycan neft strategiyası xari ci kəşfiyyatın mənasında və milli təhlükəsizliyimiz, B., 2001, s.21

<sup>2</sup> Asala -Armenian Secret Arm of Liberation of Armenia.

<sup>3</sup> Bakı: Rövşən Novruzoğlu, Azərbaycan neft strategiyası xari ci kəşfiyyatın mənasında və milli təhlükəsizliyimiz, B., 2001, sah.36.

Dənizdən dənizə qədər (Xəzər dənizindən Qara dənizə qədər) Ermənistən əraziləri xülyası ilə yaşayan erməni-dəşnak liderləri XX əsrin sonlarında işğal etdikləri Azərbaycan əraziləri hesabına növbəti dəfə Ermənistəni genişləndirmək üçün bütün vasitələrdən istifadə edirlər.

SSRİ-nin dağılıması ərafəsində Rusiya şövinizminin başçısı xain prezident Mixail Qorbaçovun və Ermənistənə yerləşən Rusiya silahlı qüvvələrinin köməyi ilə Ermənistən separatçıları Azərbaycanın Dağılıq Qarabağ ərazisini və ətrafdakı 7 rayonu hərbi yolla işğal etdilər. Ermənistən indi Dağılıq Qarabağın işgalinə bərəst qazandırmaq üçün «xalqların təyini müqəddərət hüququ» mündəəsindən istifadə edir. Həlbuki, bu hüquq hər-hansı milli icmanın özünü tarixən yaşadığu doyma əraziləye şamil edilə bilər.

Dağılıq Qarabağ ermənilər cəmisi 200 il bundan əvvəl Rusiya çarlığı tərəfindən İrəvan və Türkiyə tərəfindən köçürülmələri yolu ilə göləmişlər, onlar bu ərazilərin həq vaxt sahibləri olmamışlar və deməli bu ərazilərə sahib olmaq üçün qanunu hüquq malik deyillər.

XIX əsrin tarixi bildirir ki, Dağılıq Qarabağdan əlavə indi Ermənistən tərkibində olan Zəngəzur mahalı və Ermənistən hətta paytaxtı Yerevan (İravan) şəhərinin özü Azərbaycan əraziləridi və bu ərazilər Sovet sisteminin yaradılmasının illərində Rusiya dövlət və partiya rəhbərliyi tərəfindən Türkiyəyə qarşı Qıfqazda güclü Ermənistən yaratmaq üçün, Azərbaycanda heç bir referendum keçirmədən, qeyri-qanuni olaraq Ermənistənə verilmişdir və bu bıyabırıcı fakt bütün dünyaya malumdur.

Dağılıq Qarabağda ermənilər köklü (əsas) milli icma olmadıqları üçün heç bir zaman əhalinin mütləq coxluğu təşkil etməmişlər. Azərbaycanın Dağılıq Qarabağ ərazisini işğal etdikdən sonra ermənilər orada yaşayan azərbaycanlı əhalini bu əraziləndən vahşicəsinə qovaraq sirs erməni icması yaratmışlar və heç bir əsas olmadan bu ərazilərdə özlerinə özünüdərə və suverenlik tələb edirlər. Digər tərəfdən həşər

tarixi sübut edir ki, «təyini müqəddərat hüququ» müharibədə qələbə çalaraq digər xalqın ərazilərini zəbt etmək yolu ilə də əldə edilə bilməz.

Erməniların Dağlıq Qarabağda indi yaşadıqları milli icma heç bir dünya dövləti tərəfindən tanınmamışdır və heç bir hüquqa malik deyildir. Ermənistən faktiki olaraq özgə xalqın ərazisini özüna müstəmləkə etmişdir.

Məlumdur ki, Hindistanın böyük demokrat siyasətçisi Mxatma Qandinin «zülmsüz müqavimət» nəzəriyyəsi əsasında hind xalqı Böyük Britaniyanın müstəmləkə zülmündən dinc yolla 1949-cu ildə müstəqiliyə nail olmuşdur. Dağlıq Qarabağın da dinc yolla Ana Vətən Azərbaycana qaytarılması reallaşın bilər... Bunun üçün dünya birliyi işgalçı Ermənistənə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir və bu yolla uzanan konflikti həll etmək olar. Belə bir şəraitdə hələlik Rusiya və xarici erməni diasporunun siyasi və iqtisadi gücünə arxalanın Dağlıq Qarabağın erməni icması özü üçün gün ağlamağa məcbur olacaqdır.

Azərbaycanın hazırkı yüksək iqtisadi inkişafı, ilk növbədə Heydər Əliyevin hazırladığı neft strategiyası ölkəmizin ərazi bütövlüyünə nail olması üçün real imkanlar yaradacaqdır.

## VII Fəsil.

### AZƏRBAYCAN NEFTİ RESPUBLİKANIN MÜSTƏQİLLİYİ İLLƏRİNDE (1991-2000-ci illər)

Qoca Şərqlə Qərb arasında tarixən məşhur olan qədim ipək yolunun üstündə yerləşən və indi də Şərq və Qərb mədəniyyətlərini əlaqələndirən Azərbaycanımız müasir dövrdə çox mühüm qəosiyyəti mövqeyə malikdir.

Amerikanın görkəmli siyasətçisi (politoloq) Zbiqnev Bjezinski 1997-ci ildə nəşr etdiirdiyi «Böyük şahmat taxtası» əsərində yevrazının beş əsas qəosiyyə mərkəzləri (Fransa, Almaniya, Rusiya, Çin, Hindistan) sırasına Azərbaycanı da (Ukrayna, Cənubi Koreya, Türkiyə və İran ilə yanaşı) daxil etmişdir. Həmin əsərində Zbiqnev Bjezinski yazar: «Azərbaycan ərazi miqyasının və əhalisinin sayının məhdudluğuna baxmayaraq, özünün çox böyük enerji ehtiyatları ilə qəsiyyəsi planda (regionda) açar roluna malikdir. O, Kaspi (Xəzər) dənizi hövzəsində və Orta Asiyada möveud olan sərvətlərə malik böyük borunun tixacidir».<sup>1</sup> Bu əsərində o, daha sonra yazar: «Müstəqil Azərbaycan Qərbin Xəzər dənizi hövzəsinə və Orta Asiyadan enerji mənbələrinə çatması üçün dəhliz ola bilər...».

NATO-nun «XXI əsr strateji programı»nda neft siyasetinə xüsusi yer verilir. Burada məşhur İngilis soyxahı Karl Marvinin sözlərini yada salmaq yerinə düşər. O, hələ 1886-ci ildə Londonda nəşr edilmiş «Bakı - Avropanın nefti» kitabında yazmışdır: «Belə bir yer var: Bakı. Orada zəngin neft görürəm. Bu, bir neçə əsr dünyamı təmin edə bilər... Oradan Şərqi həm iqtisadi və həm də siyasi qapı var (Adı çəkilən kitab, s.71)

Azərbaycan Fars körfəzi ölkələrində və Qərbin neft istehsalı ilə məşğul olan ölkələrində neft üzrə güclü rəqib olduğu üçün ona qarşı olan irticə qüvvələri Azərbaycanı

<sup>1</sup> Zbiqnev Bjezinski. Böyük şahmat taxtası. M., 2003, s.146 (rus dilində).

Qərb ilə Şərqi ölkələri arasında «neft müharibəsi»nə cəlb etmək imkanı üzərində də baş sindirirlər.

Azərbaycanın neft strategiyası bu deyilən mövqə və vəziyyəti nəzərə alaraq yaradılmışdır. Bu haqda ulu öndər Heydər Əliyev demişdir: «*Neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas qarantalarından biridir... Bu, ABŞ və Azərbaycan arasındaki münasibətləri strateji tərəfdəşlıq səviyyəsinə qaldırıdı. Xüsusilə Xəzərdə neft yataqları bütün dünyadan diqqətini cəlb etdi*».

Azərbaycanın neft strategiyasının prioritetləri sırasına elcə də əhalinin etnik tərkibi da daxildid; bu strategiyaya qarşı mübarizə aparan qüvvələr ölkə əhalisinin etnik qruplarından da istifadə etməyi planlaşdırmışlar. Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin ermənilər yaşayan ərazilərdən kənardan keçməsi düşmənlərimizi daha çox hiddətləndirmişdir.

Azərbaycan və İran dövlətlərinin qarşılıqlı münasibətləri Xəzərdə neftlə zəngin rayonların sərhədlərini müəyyənləşdirmək üzrə mübahisələrlə bağlıdır. Neft məsələsi üzrə Azərbaycanın geosiyasi mövqeyinə Qarabağ problemi Azərbaycanın Dağlıq Qarabağ adlanan ərazisinin Ermənistən tərəfindən Rusyanın köməyi ilə ətrafda yerləşən 7 rayon da daxil olmaqla hərbi qüvvələr tərəfindən işgal edilməsi güclü mənfi təsir edir. Bu məsələdə Azərbaycana Rusiya və İran tərəfindən həmişə mənfi münasibət həyata keçirilir.

Rusiya-İran-Ermənistən xəfiyyə idarələri 1985-ci ildən başlayaraq Azərbaycanın Naxçıvan ərazisində olan uran mənbələrinin birgə kaşifiyyatı haqqında saziş imzalamışlar. Görünür, 1988-ci ildə Azərbaycana qarşı başlanmış hərbi əməliyyatlar, Naxçıvanı da əhatə etməli idi. Sonrakı hadisələr bu planın icrasına mane oldu.

Rusyanın Ermənistanda yerləşdirilmiş ordu hissələrinin köməyi ilə Azərbaycanın Xocalı şəhərinin 1992-ci ilin fevralında darmadağın edilərək, onun minlərlə sakının vəhşiliklərə məhv edilməsi, Dağlıq Qarabağdan kəndərən olan

və azəri türkləri yaşayan yeddi Azərbaycan rayonunun Ermənistən tərəfindən zəbt edilməsi və bu işğalın hələ də davam etməsinin əsas səbəbkarı Rusiyadır. Həmin Rusiya işğalın vaxtını uzatmaq üçün Ermənistən bütün siyasi oyunlarına kömək edir. Hazırkıda Ermənistən enerji ehtiyatlarının 80% və bütün qaz ehtiyatları Rusiya şirkətlərinin əlinə düşür.

Azərbaycan əhalisinin son 20 ildə milli tərkibindəki dəyişikliklər də Cənubi Qafqazda qəsisiyasi vəziyyətlə müəyyən dərəcədə əlaqədardır.<sup>1</sup>

№	Milli tərkiblər	Əhalinin sayı və milli tərkibinin nisbəti	
		1979	1999
Əhalinin ümumi miqdəri		6,65 min	7,959 min
1.	Azərbaycanlılar	78,1%	90,6%
	Ruslar	7,9%	1,8%
	Ermənilər	7,9%	1,5%
	Ukraynalılar	0,4%	0,1%
	Gürcülər	0,2%	0,2%
	Tatarlar	0,5%	0,4%
	Ləzgilər	2,6%	2,2%
	Kürdlər	0,1%	0,2%
	Yəhudilər	0,6%	0,1%
	Talışlar	?	1%
	Digərləri	1,7%	3%

Bakı -Tbilisi-Ceyhan əsas neft kəmərinin istifadəyə vərilməsinin (13 iyul 2006) ardınca bölgədə Bakı-Tbilisi-Ərzurum-Qaz kəmərinin çəkilməsi də böyük strateji

<sup>1</sup> Э.И.Эмир Ильясова. Геополитика во внешне экономических связях Азербайджанской Республики. Б., 2003, с. 166.

əhəmiyyət kəsb edir. Əsas neft boru kəmərinin istifadəyə verilməsi münasibatlı keçirilmiş tətənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: «*Bundan sonra Qazaxstan nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılacaqdır. Qaz ehtiyatları ilə zəngin olan Azərbaycan «Şahdə-niz» qaz yatağından çıxarılan qazı Avropaya göndəracakdır.*<sup>1</sup>

Bunların ardınca Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yol xəttinin çəkilişi ilə Cənubi Qafqazda enerji daşıyıcıları məsələsi təmin edilmiş olur və qarşında bütün bu xəttlərin təhlükəsizliyini təmin etmək məsələsi ən vacib məsələ kimi durur.

XX əsrin ortalarından başlayaraq ermənilərin Azərbaycan mədəniyyətinin incilərini oğurlamasının ifşa edilməsinə baxmayaraq, onlar bu əxlaqsız əməllərdən əl çəkmirlər. Bu hayasız tədbirlər zamanı hər dəfə Naxçıvanın və Dağlıq Qarabağın güya Ermənistən torpaqları olması haqqında cəfənq fikirlər də təkrar olunur. 2006-cı ilin dekabrında ermənilər Fransanın Strasburg şəhərində ölkənin Xarici İşlər naziri Vardan Oskanyanın iştirakı ilə növbəti oğurluq aktını nümayiş etdirmək məqsədilə hətta mədəniyyət sərgisi də təşkil etmişdilər.

Erməni hayasızlığının davam etməsi Azərbaycanın Mədəniyyət Nazirliyi və ziyanlı ictimaiyyəti qarşısında düşmənin bütün belə hərəkətlərinə qarşı beynəlxalq miqyasda tədbirlər görülməsini və bu hayasızlıqları ifşa etmək işini gücləndirməyi tələb edir.

## ƏDƏBİYYAT SİYAHISI

- Azərbaycan nefti dünya siyasetində (tərtibatçısı İlham Əliyev). I, II, III, IV cildlər. Bakı, 1997.
- Atakışiyev Müşfiq. Azərbaycanın yeni neft strategiyası və iqtisadi yüksəliş. Bakı, 2004.
- Böyük Vətən müharibəsinin veteranları. B., 2005.
- Çəmənzəminli Yusif Vəzir. Xarici siyasetimiz. Bakı, 1993.
- Əsrin müqaviləsi – 10. Azərbaycan böyük inkişaf yollarında (tarixi siyasi təhlil). B., 2004.
- Əliyev Camal. Azərbaycanda neft sənayesinin inkişafı tarixindən. B., 1960.
- Əliyev Natiq, Şahbazov Eldar. Heydər Əliyev və Azərbaycan neftinin inkişafı. B., 1997.
- Əsrin müqaviləsinin on illiyi. B., 2004. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin hesabatları. B., 2004, 2005.
- Əsəd bəy. Şərqdə neft və qan. Paris, 1933.
- Heydər Əliyevin neft strategiyası (Prezidentin katibliyinin nəşri). B., 2001.
- İsayev Ağaheydər. Bakının neft sənayesi 1910-1920-ci illərdə. B., 2005.
- İrfan Sapmaz. Qurdlar süfrəsində Azərbaycan. Bakı, 1997.
- Miryaqub Mehdizadə. Beynəlmiləl siyasetdə petrol. İstanbul, 1928; Bakı, 1994.
- Mehrəliyev E.Q. Beynəlxalq siyasetdə neft amili. Bakı, 2005.
- Mirzəyev Ramiz. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası. Bakı, 1999.
- Novruzoglu Rövşən. Azərbaycan neft strategiyası xarici əməkdaşlıkların maraq dairəsində və milli təhlükəsizliyimiz. B., 2001.

<sup>1</sup> «Xalq» qozeti, 14 iyun 2006.

## ЛИТЕРАТУРА

1. Алиев Ильгам. Каспийская нефть Азербайджана. Б., 2003.
2. Аббасов М., Гритченко А, Зейналов Р. Азербайджан в годы Великой Отечественной войны. Б., 1990.
3. Алигусейнов М.А. Прошлое и настоящее Азербайджанской нефти. Б., 1987.
4. Алияров С.С. Монополия в нефтяной промышленности Азербайджана в период I мировой войны. Б., 1975.
5. Амиров А.Дж. Нефтяная промышленность Азербайджана. М., 1960.
6. Ахундов В.Ю. Монополистический капитал в Бакинской нефтяной промышленности. М., 1963.
7. Асад бек М. Кровь и нефть на Востоке. Штутгарт, 1929; Баку, 2003.
8. Балаев С.Г. Нефть страны вечного огня. Б., 1960.
9. Берзин М.И. Мировая борьба за нефть. Б., 1922.
10. Байбаков Н.С. Дело жизни, записки нефтяника. М., 1984.
11. Брита Осбринек. Империя Нобелей. Перевод с шведского. М., 2003.
12. Бурков А.Д., Будков Л.А. Нефтяная промышленность СССР в годы Великой Отечественной войны. М., 1985.
13. Бжезинский Збигнев. «Великая шахматная доска...». Перевод с английского. М., 1999.
14. Вторая мировая война. 1939, 1945гг, В 12-ти томах, М., 1973-1979.
15. Геополитика Каспийского региона. М., 2003.
16. Делези Ф. Нефть (перевод с французского) с приложением статьи А.Султанзаде. М., 1923.
17. Дьякова И.А. Нобелевская корпорация в России. М., 1980.
18. Ибрагимов И.А., Аббасов А.Н. Пятьдесят славных лет (Институт Нефти и Химии). Б., 1971.
19. Ибрагимов М.Дж. Нефтяная промышленность Азербайджана в период империализма. М., 1984.
20. Кулиев И. Нефть Азербайджана. Б., 1980.
21. Киссенджер Г. Дипломатия (перевод с английского). М., 1998.
22. Илья Заславский. Баку-Тбилиси-Джейхан и Казахстанский выбор на Каспии. М., 2005.
23. Лиддел Гарт, Базил. Вторая мировая война (перевод с английского). М., 1999.
24. Ллойд Джордж. Правда о мирных договорах. Т. I, II (перевод с английского). М., 1957.
25. Мирзаджанзаде А.Х. О путях в XXI век. Баку, 2005.
26. Назарбаев Н.А. На пороге в XXI век. Алматы, 1996.
27. Нефть Азербайджана (экономика Советского Азербайджана за 60 лет). Б., 1980.
28. Нефтяные Камни. Б., 1971.
29. Пожитнов К.А. Очерки по истории Бакинской нефтеперерабатывающей промышленности. Б., 1940.
30. Садыхзаде Р.М. Проникновение английского капитала в нефтяную промышленность Азербайджана (1896-1911). Б.,
31. Сумбатзаде А.С. Развитие капитализма и проблемы многоукладности в экономике Азербайджана. Л., 1970.
32. Типпельскирх К. История второй мировой войны. М., 1956.
33. Фишер Луис. Империализм нефти: международная борьба за нефть. 1927.
34. Роберт Гольф. Российские рокфеллеры. Сага о семье Нобелей и нефтяная промышленность России. М., 1976. (на английском языке)
35. Эльмира Мурадалиева. Кровь земная – нефть Азербайджана и история. Б., 2005.

## MÜNDƏRİCAT

Giriş.....	5-11
I fəsil. Bakı nefti Rusiya çarlığının Azərbaycan üzərində müstəmləkəçiliyi dövründə (1901-1917).....	12-17
II fəsil. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və Azərbaycan Sovet Respublikasının formal müstəqilliyi (1920-1992) dövründə Bakı nefti ətrafında baş verən siyasi cərəyanlar.....	18-25
III fəsil. Azərbaycan nefti SSRİ dövlətinin hərbisiyasi və iqtisadi planlarında (1923-1939).....	26-29
IV fəsil. Azərbaycan nefti II dünya müharibəsi illərində (1939-1945).....	30-32
V fəsil. §1. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolü.....	33-42
Azərbaycanda dənizdə neft istehsalı sahələrinin genişlənməsi. SSRİ-nin şərq zonasında yeni neft rayonlarının yaradılmasında Azərbaycan neftçilərinin hərtərəfli köməyi (1946-1990).....	
VI fəsil. Heydər Əliyevin neft strategiyası.....	43-46
VII fəsil. Azərbaycan nefti respublikanın müstəqilliyi illərində (1991-2000-ci illər).....	47-54
Ədəbiyyat siyahısı.....	55-58
Müslif haqqında.....	59-61
	63-65



**İsrafil Zakir oğlu İsmayılov**

1919-cu ilin 17 aprelində indiki Oğuz rayonunun (keçmiş Şəki qəzasının bir hissəsi) Bayan kəndində anadan olmuşdur.

Kənddə 5 illik məktəbi qurtardıqdan sonra 1932-37-ci illərdə Şəki müəllimlər seminarıyassını bitirmiş və Oğuzun Qumbaq kənd məktəbində müəllim (bir il) və direktor (bir il) vəzifələrində işləmişdir.

1939-cu ilin dekabrında hərbi xidmətə çağrılmış (Finlandiya ilə müharibə dövrü), 1941-45-ci illərdə Almaniya faşizminə qarşı aparılmış Büyük Vətən müharibəsində (II dünya müharibəsində) əvvəldən sonadək iştirak etmişdir. 3 orden və 20 medal ilə təltif edilmişdir, kapitan rütbasında artilleriya zabitidir.

1946-51-ci illərdə partiya işində işləmiş və Ali Pedaqoji İnstitutunu (qiyyabi şöbəni) bitirmişdir.

1951-54-cü illərdə Moskvada İctimai Elmlər Akademiyasının aspirantı olmuş və tarix elmləri namizədi elmi rütbəsi ilə Akademiyani bitirmişdir.

1954-1961-ci illərdə Bakı Ali Partiya məktəbinin direktoru olmuşdur. Həmin illərdə Bakı Şəhər Sovetinin iki dəfə deputatı (1955-1956, 1957-58), Azərbaycan Respublikası Ali Sovetinə Tovuz rayonunun Qəribli seçki dairəsi üzrə deputat (1959-1963) seçilmişdir. Respublika Partiya təşkilatı xətti ilə 1956-1959-cu illərdə Azərbaycan Partiya təşkilatının Təştiş komissiyasının sədri (4 il) və üzvü (1961-62) olmuşdur.

1968-ci ilin dekabrında tarix elmləri doktoru elmi rütbəsinə dissertasiya müdafiə etmiş, 1971-ci ildən professorordur.

1968-ci ilin avqustundan Azərbaycan Dövlət Neft və Kimya institutunda (indi Neft Akademiyası adlanır) 21 il kafedra müdürü və 6 il (1982-1987) eyni zamanda Partiya Komitəsi katibi vəzifələrində işləmişdir, hazırda həmin Akademianın professorudur. İctimai əsaslarla 20 ildir Bakı şəhərinin Nəsimi rayonu Veteranlar şurasının sədridir (1987-2007).

İsmayılov L.Z. nəşr olunmuş 50 kitabın müəllifi (onlardan 29-u monoqrafiyadır). Nəşr olunmuş elmi məqalələrin sayı 300-ə qədərdir. Əsərlərin əsas mövzusu: Dövlətçilik siyaseti məsələləri; Dünya Azərbaycanlıları; Şərq xalqları və türk

dünyası; milli məsələ və mədəni əlaqələr; Vətənpərvərlik təbiyəsi məsələləri. Müəllifin bir monoqrafiyası və 14 məqaləsi ingilis, fransız, ispan, alman, türk, ərəb və dari (Əfqanistan) dillərindədir.

Müəllifin 1997-ci ildə nəşr etdirdiyi «Dünya Azərbaycanlıları XX əsrda» adlı kitabı, «Azərbaycanlıların II dünya müharibəsində iştirakı» (2000) və «Azərbaycan xalqının siyasi mədəniyyəti» (2006) bu mövzularda Azərbaycanda ilk əsərlərdir.

Amerika Birləşmiş Ştatlarında yerləşən Beynəlxalq Bioqrafiya institutu müəllifin ictimai və elmi fəaliyyətini nəzərə alaraq onun adını «2000-ci ilin adamı» (Hallmark -2000) Şərəf kitabına daxil etmiş və ona 2002-ci ildə «American Medal of Honor» qızıl medalı təqdim edilmişdir.

İ.Z.İsmayılov Azərbaycan Respublikasının əməkdar təbligatçısı fəxri aina layiq görülmüşdür. O, iki dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Həmçinin SSRİ və Azərbaycanın səviyyəsində dövlət orqanları tərəfindən 10-dan çox fəxri fərmanla təltif edilmişdir.

**İsmayılov İsrafil Zakir oğlu**  
*(tarix elmləri doktoru, professor)*

**AZƏRBAYCAN NEFTİ XX ƏSRDƏ**  
*(hərbi-siyasi baxış)*

\*\*\*

**İsrafil Z. Ismailov**

**AZERBAIJANIAN OIL IN THE XX CENTURY**  
*(military-political aspect)*

\*\*\*

**И.З.Исмайлов**

**АЗЕРБАЙДЖАНСКАЯ НЕФТЬ В XX ВЕКЕ**  
*(военно-политический аспект)*

\*\*\*

© Azərbaycan Dövlət Neft  
Akademiyası, 2007

---

Yığılmağa verilmişdir 3 yanvar 2007, Çapa imzalanmışdır: 10 yanvar 2007, Kağız formatı 60x84 1/16. Şərti çap vərəqəi 5, Uçot nəşr vərəqəi 5, Sifarişi 17. Tirajı 500 nüsxə. Qiyməti 1 manat.

---

Azərb.DNA-nın mətbəəsi, Bakı AZ1010, Azadlıq prospekti, 20

49(2A)  
j 82